

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



“SƏS” qəzeti mənim
üçün ən əziz qəzətdir

İlham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 103 (5823) 11 iyun 2019-cu il. “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

“Azərbaycan xarici turistlər üçün cəlbedici məkana çevrilib”

*Prezident İlham Əliyev Beynəlxalq Memarlar
İttifaqının nümayəndə heyətini qəbul edib*



5

Patrisiya Lalond:
“Azərbaycan tolerantlığı
bütün ölkələr üçün ən
yaxşı nümunədir”



5

Türkiyənin Milli
Müdafiə naziri
Naxçıvana gəlib



10

UEFA: Bakı özünü
beynəlxalq səviyyəli idman
yarışlarının mərkəzi kimi
təsdiq etməyi bacarıb



11 iyun 2019-cu il


“Azərbaycan xarici turistlər üçün cəlbedici məkana çevrilib”

Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək, bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğuladı. Bakının qədim tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd etdi. Dövlətimizin başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini qeyd edərək qonaqların sayının durmadan artdığını bildirdi.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyer Bakıya gələn hər bir qonaqda buradakı inkişaf



proseslərinin, tarixi və müasir tikillilərin dərin təəssüratı hissi doğurduğunu qeyd etdi. O, Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin və infraqurata qoyulan investisiyaların paytaxtımızın inkişafına böyük töhfə verdiyini vurğuladı. Tomas Vonyer nümayəndə heyəti adından “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun keçirilməsi ilə bağlı göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə, o cümlədən Azərbaycan Memarlar İttifaqına minnətdarlığını bildirdi. Qonaq Bakının inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlərlə əlaqədar təbriklərini dövlətimizin başçısına çatdırdı.

Xoş sözlərə görə minnətdarlığını bildiren Prezident İlham Əliyev Bakıda həyata keçirilən inkişaf prosesləri ilə yanaşı, tarixi irsin qorunması işinə də böyük diqqət verildiyini qeyd etdi. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar müvafiq infrastruktur layihələrinin də həyata keçirilməsinə böyük önəm verdiyini bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Ukrayna Tarix İnstitutunun direktoru: “Heydər Əliyev Azərbaycan xalqı üçün böyük işlər görüb”

Heydər Əliyev müasir Azərbaycanın memarıdır. O, istər sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə, istərsə də SSRİ Nazirlər Kabinetində çalışdığı dövrdə xalqı, Vətəni üçün böyük işlər görüb.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko söyləyib.

O deyib: “Qanlı 20 Yanvar hadisələrindən dərhal sonra Heydər Əliyev həyatını riskə ataraq SSRİ rəhbərliyinə qarşı kəs-



kin bəyanatla çıxış etdi. O dövr üçün bu, olduqca təhlükəli idi. Bununla da Heydər Əliyev Azərbaycan xalqının parlaq gələcəyi uğrunda mübarizəyə qalxdı. Azərbaycanda separatizm baş qaldırdığı dövrdə Heydər Əliyev öz biliyindən, təcrübəsindən istifadə edərək, dövlətin işıqlı gələcəyi üçün yorulmadan çalışdı”.

İnstitut direktoru bildirib ki, çox çətin geosiyasi vəziyyətdə “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin misilsiz xidmətlərindən biridir. A.Kudryaçenko 2002-ci ildə ilk dəfə Azərbaycanda olmasını və Heydər Əliyevlə görüşünü yaxşı xatırladığını deyib. Heydər Əliyev Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərin banisidir. O, öz fəaliyyəti ilə müdrik lider olduğunu sübut edib. Məhz onun həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər dəfə Azərbaycanda beynəlxalq konfranslarda iştirak edəndə, bu ölkənin inkişafını əyani şəkildə görürəm.



Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib. Dövlətimizin başçısı Qasım-Jomart Tokayevə prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Milli Qurtuluş Günü Ulu Öndərin adı ilə bağlıdır

Otən əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin bir dövr hesab olunur. Uzun və keşməkeşli bir dövrü, 70 illik ağır sınaqlarla dolu bir yolu adlayan Azərbaycan üçün azadlıq, müstəqillik neçə-neçə qurbanlar demək idi. Bir tərəfdən də, hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu keşməkeşlərdən, bəlalardan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün dərin zəka və güclü məntiqə malik bir şəxsiyyət lazım idi ki, xalq həmin şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olduğunu çox yaxşı bilirdi və heç də təsadüfi deyildi ki, məhz Azərbaycan xalqı bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi.

Tarixin ən çətin, ən məsuliyyətli dövrlərində Azərbaycanı yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət, məhz Ümummilli Lider Heydər Əliyev olduğu tarixi reallıqdır. Bütün zəngin və mənalı həyatı boyu həmişə Azərbaycanı ən çətin faciələrdən xilas edən Ümummilli Liderin misilsiz fədakarlıqları danılmazdır.

Azərbaycanın mövcudluğu, ən böyük tarixi nailiyyət olan müstəqilliyin təminatı milli qurtuluş fəlsəfəsinin əsasını təşkil edir

Xalqın səsine səs verən və hakimiyyətə qayıdan Ümummilli Lider, ilk növbədə, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, daxildə asayışı bərpa etdi. Bu isə, öz növbəsində, bəhrəsini verdi və ölkəmiz parçalanmaq, dağılmaq, ən azından ötən əsrin əvvəllərində olduğu kimi, yenə də müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Bu, həm də Azərbaycanın, eyni zamanda, onu gözləyən digər, siyasi, iqtisadi və sair böhranlardan da qurtuluşu hesab olunur. Gözlənilən və artıq reallaşmaqda olan vətəndaş müharibəsindən qurtulan ölkəmiz, bütün sahələrdə yaranacaq böhrandan da yaxa qurtardı.

Heç də təsadüfi deyil ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, çünki dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan, Azərbaycan xalqı gözlənilən bütün bəlalardan, fəlakətlərdən qurtulub, ölkəmizin müstəqilliyi qorunub, tüğyan edən ictimai-siyasi böhran aradan qaldırılıb, və inkişafın təməli qoyulub. Milli qurtuluş ideologiyası və təntənəsi artıq öz bəhrəsini uzun müddətdir ki, verib və müstəqil respublikamızın davamlı inkişafında bu öz təsdiqini tapmaqdadır.

Milli qurtuluş fəlsəfəsi Azərbaycanın mövcudluğu, onun ən böyük tarixi nailiyyəti



olan müstəqilliyinin təminatı anlamına gəlir. Xalqın təkidli tələbi ilə iyunun 15-də ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndərin xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi ilə ölkəmiz uzun illər davam edən gərginlik və qarşıdurmadan, vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən qurtuldu. Məhz elə bu səbəbdən də, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.

O zamankı səriştəsiz hakimiyyət Azərbaycanın müstəqilliyinin artıq ikinci dəfə itirilməsi kimi arzuolunmaz reallığa yol açdı

Doğrudur, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etmişdi və 70 illik əsarətdən xilas olmuşdu da. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu, eləcə də, dövlət əsaslarının, dövlətin bütün təsisatlarının boşluğu xaosa gətirib çıxardı ki, inkar edilə bilməz. Bu xaosda Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətəndaş müharibəsi, qarşıdurmalar belə gözlənilirdi ki, bu da müstəqilliyin itirilməsini labüd edirdi.

Unutmaq lazım deyil ki, Azərbaycan öz müstəqilliyini bir dəfə də, yeni ötən əsrin əvvəllərində də əldə etmişdi. Bu müstəqilliyi elan da etmişdi və tanınırdı da. Lakin bu müstəqilliyi qorumaq, saxlamaq mümkün olmadı. Məhz əsrin sonunda da yenidən əldə edilən bu müstəqilliyin ikinci dəfə də əldən getməsi təhlükəsi heç cür inkar edilə bilməz. Təsəvvür etmək heç də çətin deyil ki, səriştəsiz idarəetmə, təcrübəsiz rəhbərlik sayəsində, hakimiyyət hərisliyi, kürsü bölgüsü səbəbindən, parçalanmalar reallığa çevrilirdi. Ölkəmizə düşmən mövqedə olan qüvvələr üçün isə bu şərait son dərəcə sərfəli hesab olunurdu və bundan yararlanacaqqlarına zərrə qədər də şübhə yeri yox idi.

Xatırladığımız kimi, artıq Gəncədə yaranan narazılıq, istefa tələbləri, ələxüsus, prezidentin belə istefası tələbi qarışıqlıq yaratmaqda idi. Surət Hüseynovun ətrafında toplaşanların paytaxta belə ultimatumlar verməsi heç də xeyir əlaməti deyildi. Hətta onun tərəfdarlarının Bakıya gəlişinin qarşısını almaq üçün tədbirlər də görüldü. Bu isə, sözsüz ki, qarşıdurma, hətta vətəndaş müharibəsi demək idi və bundan Azərbaycanın yalnız ziyan görə biləcəyi şübhə doğura bilməz. Belə bir qarşıdurma, belə bir vətəndaş müharibəsi isə, öz növbəsində, yenicə əldə edilmiş müstəqilliyin süqutu, ən azından, əldən getməsi demək idi. Çünki düşmən kəsirlən qüvvələr bu məqamdan məharətlə istifadə edə bilirdilər. Buna hazırlaşdırdılar da.

Yaxud Əlikram Hüseynov kimi birinin "Talış-Muğan Respublikası" yaratmaq cəhdinin özü də vətəndaş müharibəsi anlamına gəlirdi. Çünki belə bir iddia qəbul ediləndə isə və qarşıdurmalara real əsaslar yaradırdı. Həmçinin, ölkə daxilində bir respublika yaratmaq iddiası haqqında danışılan parçalanmanın labüdlüyünün əyani sübutudur. Hüseynovun belə bir fikri ortaya atması parçalanma niyyətindən xəbər verirdi ki, bu da düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Əslində, Əlikramların, Surətlərin hər biri elə düşmən qüvvələr tərəfindən veribofka olunmuşlar idilər və niyyətləri bu yenicə müstəqillik əldə etmiş ölkəmizi parçalamaq idi. Bu niyyət isə, sözsüz ki, müstəqilliyin əldən alınması, yaxud Azərbaycanın müstəqilliyinin artıq ikinci dəfə itirilməsi kimi arzuolunmaz reallığa yol açdı.

Nə erməni təcavüzü, nə vətəndaş müharibəsi təhlükəsi o zamankı hakimiyyəti maraqlandırmırdı

"Əslində, bu şəraiti, parçalanmaları, xaosu yaradanlar kimlər idi" deyərək bir sual da ortaya çıxır. "Belə qarışıqlıqlar, narazılıqlar və xaos nədən qaynaqlana bilirdi və səbəb

nə idi" deyərək düşünməyə vadar edir. Nəyə görə Gəncədə bir nəfər paytaxt Bakıya ultimatumlar göndərmək qədər özünü qüdrətli bilirdi? Nə səbəbə cənub bölgəsində bir nəfər ayrıca bir respublika qurmaq iddiasına düşmək niyyətinə düşmüşdü? Təbii ki, respublikanın idarə edilməsindəki qüsurlar, daha doğrusu, ölkənin idarəsizliyi, o zamankı hakimiyyətin səriştəsizliyi, hakimiyyət bölgüsü uğrundakı o zamankı AXC-Müsavat didişmələri buna yol açdı.

Parçalanmaq, məhv olmaq, müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalınan belə bir vaxtda, qarmaqarışıqlıqda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyinin Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəlməsi o zaman yeganə çıxış yolu hesab olunurdu. Əbəs yerə deyildi ki, Azərbaycan xalqı Ulu Öndərin hakimiyyətə gəlişini təkidlə tələb edirdi. İndi etiraf etmək lazımdır ki, məhz Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi bütün bu problemlərin dərhal həllini təmin etdi və bütün çətinliklərin öhdəsindən gəlindi. Daha açıq şəkildə desək, itirilmək təhlükəsi ilə üz-üzə qalan müstəqilliyimiz, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində qorunub-saxlandı və ümumiyyətlə, bütün təhlükələrdən, problemlərdən qurtuldu. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çekişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, əmin-amanlıq, siyasi sabitlik yarandı. Bir sözlə, Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Göründüyü kimi, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız isə böyük xilaskarının xidmətlərini unutmur və məhz buna görə də, 15 iyun Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

İnam HACIYEV

11 iyun 2019-cu il

Azərbaycan nüfuzlu idman ölkəsidir



Müasir dünyada mötəbər beynəlxalq mədəniyyət və idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edən Azərbaycan, bütün sahələrdə olduğu kimi, bu sahədə də əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda dünyanın idman ictimaiyyətinin diqqətini çəkən ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkil olunduğu ölkəmizin iqtisadi gücünü də ortaya qoymuş olur.

Belə ki, ölkəmizdə yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, boks üzrə dünya çempionatı və s. keçirilib. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, yuxarıda dediklərimizi əyani şəkildə təsdiq edir. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxaraq, dünyaya göstərdi ki, müstəqil və dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir. Bu, Azərbaycanın dünyada təbliğ olunması baxımından da, olduqca böyük əhəmiyyət kəsb edir.

ÖLKƏMİZİN NÜFUZLU İDMAN YARIŞLARINA VƏ



TƏDBİRLƏRİNƏ EV SAHİBLİYİ ETMƏSİ RESPUBLİKAMIZI DÜNYADA İNKİŞAF ETMİŞ İDMAN ÖLKƏSİ KİMİ TANIDIB

Sözsüz ki, bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan inkişaf dövrünə qədəm qoyub. Ümummilli Lider ölkəmizdə sağlam gənc nəslin yetişməsinə və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İnsanların fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə ətə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri,

stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.

PAYTAXTIMIZDA KEÇİRİLƏN İDMAN YARIŞLARI DÜNYAYA ÖLKƏMİZİN GÜCÜNÜ, QÜDRƏTİNİ GÖSTƏRİR

İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançıları 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya oyunlarında qazanan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülmələri böyük tarixi nailiyyətdir.

Azərbaycanda keçirilən "Bakı-2017" IV

İslam Həmrəyliyi Oyunları ölkəmizin dünyaya sülhün, tərəqqinin, birliyin və dostluğun tərəfdarı olduğunu bir daha bəyan etdi. Ölkəmiz oyunlara yüksək səviyyədə ev sahibliyi etdi. Bakı əsrlər boyu humanizm dəyərlərinə önəm vermiş, insanlara qarşı həssas və qayğıkeş və qonaqpərvərdir. Əmin-amanlıqla, xoş münasibətlə qonaqları və idmançıları qəbul edən Bakı sona qədər də bu şəkildə öz missiyasını davam etdirdi. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərdi. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində mümkün oldu.

2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışların bütün dünyanın diqqətini cəlb etdiyini çıxışlarının birində bildirdən Prezident İlham Əliyev güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqələrimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsinin, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaratdığını bildirib: "İdmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər. Onu da qeyd etmək istəyirəm ki, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə, bizim tanınmış idmançılarımız məişətdə də gənclər üçün nümunədir. İdmançılarımızın qələbələri və dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə və gənc idmançılarda da ruh yüksəkliyi yaradır. Onlar da görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları da tanısın və onlara da hörmət etsin".

Nəzakət ƏLƏDDİNQIZI

11 iyun 2019-cu il

15 iyun kimlərin siyasi ölümünü reallaşdırdı?

İlham Əliyev: "AXC-Müsavat hakimiyyəti dövrü tariximizdə qara ləkədir..."

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda AXC-Müsavat hakimiyyəti dövrünü tariximizdə qara ləkə kimi qiymətləndirib. Dövlət başçısı deyib ki, onlar üzərlərinə düşən yüksək məsuliyyəti dərk etməyib və gənc, müstəqil dövlət demək olar ki, idarəolunmaz vəziyyətə salıblar, 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr və hallar ölkəmizin müstəqilliyini sual altına qoyub: "Xüsusilə, 1992-ci ildə AXC-Müsavat cütüylünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşdü və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yarandı".

Dövlət başçısı onu da bildirib ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməyiblər: "AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızla böyük faciəsi idi. Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimillə hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz Liderinə - Heydər Əliyevə müraciət edib, Onu hakimiyyətə dəvət etdi və nə qədər müdrik xalq olduğunu bir daha göstərdi".

Tarix dəyişmir...

Tarixə qara ləkə olan AXC-Müsavat hakimiyyətinin Əli Kərimli, İsa Qəmbəri, Pənah Hüseyni, Arif Hacıllı Azərbaycanın siyasi sisteminde, xüsusilə də, sosial şəbəkədə zombileşmiş qaragüruhçu dəstə 15 iyun Qurtuluş Günü ərəfəsi yenə də eyni çirkin əməllərindən əl çəkmir, xalqı mitinqlərə çağırışları edirlər. Əxlaqsızlıq, mənəviyyətsizlik və nəhayət, cinayətkarlıq budur. Görünür, AXC-Müsavatın bir illik ləkəli dövründə etdikləri cinayətləri unudublar. Ancaq Ə.Kərimli, İsa Qəmbər, Arif Hacıllı, Pənah Hüseyn və bu kimi satqınların əməllərini Azərbaycan xalqı unutmayıb. Və bu 15 iyun Qurtuluş Günü ərəfəsi həyasızcasına yenidən ortaya atılaraq hər kəsi ittiham etməklə, xəyanətdə suçlamaqla özlərini ictimai rəyə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırımağa çalışmaları bir daha belələrinin nə qədər ləkəli əxlaqa malik olduğunu sübutdur.

Siyavuş Novruzov: "Tarix dəyişmir, ona görə də, Əli Kərimlinin yalanlarını faktlarla, şahidlərlə sübut etməyə hazırım"

"Ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) Əli Kərimlinin komsomola katib seçilmək üçün dostlarını necə satdığı həmin dövrdə oxuyan tələbələrin gözü qarşısında olub. Hamı bilir ki, Ə.Kərimli o zaman nə oyunlardan çıxıb və o dövrdəki rektorun, yumşaq dildə desək, "xəbərci"si olub". Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Ə.Kərimlinin, guya 90 nəfəri yığıb orduya getməsi barədə dediyi tamamilə yalandır: "Tamamilə yalan deyir. Ə.Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırdı. Çünki Ə.Kərimli sovet vaxtında hərbi xidməti həbsxana üzərində duran daxili qoşunların tərkibində keçib. Yəni bu adam, ümumiyyətlə, hərbi hissədə olmayıb, ümumiyyətlə, Dağlıq Qarabağın ərazisində və yaxud ona bitişik olan rayonlarda və kəndlərdə heç vaxt olmayıb, həmişə qaçıb gizlənib və vətənə naminə əlinə silah almayıb".

Millət vəkili qeyd edib ki, 2000-ci ildə parlament seçkilərində Əbülfəz Elçibəy belə bir məsələ qaldırması ki, AXCP ilə Müsavat



bir yerdə namizədlərini irəli sürsünlər: "Bunu AXCP-də, Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fətəyev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Ə.Kərimli onun Bakıda olmamasından istifadə edərək, hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, Müsavatla olan koalisiyanı pozdu. Həmin dövrdə, məhz Ə.Kərimlinin əməlləri nəticəsində, AXCP "yurdçular"a və "klassiklər"ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində, partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü".

Ə.Kərimlinin əsl mahiyyətini üzə çıxaran daha bir haşiyyə çıxmaq istəyirəm. AXC 1992-ci ildə hakimiyyətə gələndə, keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdirdiyi binanı qanunsuz zəbt edərək, öz fəallıqlarına paylamışdı. Belə məsələlərdə hər zaman çevik olan Ə.Kərimli də oradan mənzil ələ keçirmişdi. 1993-cü ildə hakimiyyət dəyişikliyinə sonra həmin mənzillər qanuni sahiblərinə qaytarıldı. 2000-ci ildə isə Ə.Kərimli Milli Məclisdə iştirakı üçün həmin mənzilin qaytarılmasını hakimiyyətlə gizli danışıqlarda əsas şərt olaraq irəli sürdü. Onun bu gülünc tələbi bizim hamımızda böyük təəccüb və təəssüf doğurdu. Çünki heç bir vicdanlı siyasətçi öz sadələşdirilmiş elektoratını görünlüdə bəz-bəzəklə şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb gizləndirən mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq gedib Milli Məclisdə oturdu".

S.Novruzov deyib ki, Ə.Kərimlinin bu əməlləri indi də davam edir: "Kimsə onun fikrinin əleyhinə çıxarsa, söz və fikir azadlığı irəli sürürsə, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifrət bəsləyir və altından-altından mübarizə aparır, onlar haqqında xoşagəlməz yazılar yazdırır. Yəni bütün hallarda, Ə.Kərimli öz silahdaşlarını satıb. Hətta 2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli sürməyəcək. Necə deyirlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində desək, "dilindən yazılı iltizam verib". Bu gün vaxtilə Ümummilli Lider Heydər Əliyev Milli Məclisə gələrkən, ayağa qalxmamağı ilə "fəxr edən" bu şəxs dövlət başçısı və özündən yaşca qat-qat böyük olan bir insanın qarşısındakı elementar tərbiyyətsizliyi özü üçün "piar"a çevirəcək qədər mənəviyyətsizdir. Yəni həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Ə.Kərimlinin, ümumiyyətlə, şəxsi mövqeyi olmayıb,

xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa faktlarla və şahidlərlə sübuta yetirməyə hazırım".

Aydın Mirzəzadə: "Nə Əli Kərimlinin, nə İsa Qəmbərin cəmiyyət adından danışmağa mənəvi haqqı yoxdur"

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqlə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzvlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitlik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqlə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzvlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitlik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqlə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzvlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitlik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqlə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzvlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitlik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqlə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzvlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitlik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqlə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzvlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitlik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqlə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzvlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitlik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqlə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzvlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi sabitlik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacıllı kimi arxaik təkəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vaxt əlverişli siyasi heyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişmə biləcəyini deməklə, cəmiyyətdə çətinlik yaratmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdırma biləcəyini düşünür. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çöhrəklə sınağa çəkən, cəmiyyətin üzleşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unudular? Hakimiyyətdə olan zaman ölkənin inki

İqtisadi inkişafın məqsədi insanların daha yaxşı yaşamasını təmin etməkdir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilin yap.org.az-a müsahibəsi

-Tahir müəllim, bir müddət öncə Milli Məclis tərəfindən Vergi Məcəlləsinə mühüm dəyişikliklər edildi. Bu dəyişikliklərdən sonra əldə olunan nəticələrlə bağlı nə deyə bilərsiniz?

- 2019-cu ilin ilk rübünün nəticələri göstərdi ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və vergi orqanlarının yeni yanaşma metodları öz müsbət nəticələrini verir. 2018-ci ilin birinci rübü ilə müqayisədə vergi yığımının 16,5 faiz, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının 18,5 faiz, regionlardan vergi daxilolmalarının 24,3 faiz, məcburi dövlət sosial sığorta ödənişlərinin 10,8 faiz artması həyata keçirilən islahatların bariz nümunəsidir. Yanvarın 1-dən qeyri-dövlət və qeyri-neft-qaz sahəsində çalışan insanların əməkhaqqından tutulan vergi dərəcəsinin 0 faizə endirilməsi öz nəticəsini verir. Keçən il 90 min əmək müqaviləsi bağlandığı halda, bu ilin təkcə ilk rübündə bu say 66 mindən çox olub. Bundan başqa, qeyri-neft sektorunda vergi daxilolmalarının həcmibirinci rüb ərzində 18,5 faiz artıb.

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə bağlı qanunvericilik aktının 2021-ci ilədək uzadılması da mühüm addımdır. Görülən tədbirlər, xüsusilə sahibkarlıq sahəsində yoxlamaların yumşaldılması "Doing Business" reytingində Azərbaycanın birdən-birə 32 pillə irəliləməsinə şərait yaradıb.

Sosial ödənişlərlə bağlı seqmentin də Vergilər Nazirliyi sistemində cəlb edilməsi yığımın optimallaşdırılması və maliyyə resurslarının mərkəzləşdirilməsi baxımından daha optimallıq formatının tapılması haqqında fikir söyləməyə əsas verir.

- Vergi Məcəlləsinə dəyişikliklərdən sonra ən yaxşı nəticə hansı sahədə əldə olunub?

-Dəyişikliklərin müsbət nəticələri özünü əsasən əmək müqavilələrinin rəsmiləşdirilməsi, vergidən yayınma hallarının azalması, vergiyə cəlb olunan dövryyənin artması istiqamətində göstərib. Əməkhaqqının leqallaşdırılması istiqamətində verginin 0 faizə endirilməsi də öz bəhrəsini verir.

Təcrübələr göstərir ki, qeyri-leqal, yeni



"kölgə iqtisadiyyatı"nda çalışan sahibkarların fəaliyyət müddəti bir ildən çox olmur. Məcəlləyə dəyişikliklər nəticəsində sahibkarların daha çox leqal işləməsi biznesdə bərabər şəraitin yaradılmasına və haqlı rəqabətə gətirib çıxarır. Sahibkarlara güzəştli kreditlərin, investisiya təşviqi sənədinin verilməsi, kimya-sənaye və qeyri-kimya parklarında iştirakla bağlı vergi güzəştləri xarici investorları növbəti mərhələdə daha çox investisiya yatırmağa cəlb etmək üçün mühüm addımlardır.

Bu gün Azərbaycanda 700 minə yaxın sahibkar mövcuddur və bu say ilbəl artır. Məşğul əhəlinin mizdolu hissəsini çıxsaq, hər 3 nəfərdən biri sahibkarlıq subyektinə sahibdir. Bu, kifayət qədər böyük göstəricidir. Azərbaycanda ümumi daxili məhsulun 83 faizindən çoxunun özəl sektordan əldə olunması bu sahədə görülən işlərin nəticəsidir. Eyni statistikanı vergi üzrə də görə bilərik. Bu ilin birinci rübündə bütövlükdə özəl sektorun vergi ödənişlərinin həcmi üzrə artım 25 faizdən çoxdur. Bu, onu deməyə əsas verir ki, dövlətin stimullaşdırma tədbirləri sahibkarlar üçün maraqlıdır və bunun sayəsində onların əldə etdikləri fayda xərclərindən daha çoxdur.

-Bütövlükdə, ölkə iqtisadiyyatında inkişafın yeni mərhələsinin başladığını söyləyə bilərsiniz. Bu faktor əhəlinin rihaf halının yüksəlməsində də özünü ifadə edir...

-İqtisadi inkişafın məqsədi insanların daha yaxşı yaşamasını təmin etməkdir. Əhəliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır. İqtisadiyyat inkişaf etməzsə, dövlət varlı olmasa və gəlir mənbələri olmasa, bu xidmətlərin təmin edilməsi kifayət qədər çətin olardı. Ona görə də iqtisadiyyatın inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli islahatlar Azərbaycanda əldə olunan yeni və əlavə gəlirlərin daha çox vətəndaşa istiqamətlənməsini təmin edir. Biz bunu müşahidə edirik.

Bu il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesində qeyd olunan artımlar dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir.

"Hər bir şəhidimizin qanı 10 qat artıq alınmalıdır"

"Ermənistan tərəfi son addımları ilə birmənalı olaraq həm beynəlxalq təşkilatlar, həm də həmsədr dövlətlərə açıq şəkildə "nə istəyirik onu edirik və edəcəyik" mesajını verir. Düşmənin tərəfi heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadığını və heç nə ilə hesablaşmadığını etdiyi təxribatlarla bir daha sübut edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, ən pisi Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan hərbiçisini qətlə yetirməsi ilə bağlı göstərir



verməsi və hətta bu əmliyyatı icra edən erməni hərbiçilərini yüksək mükafat təqdim etməsidir: "Düzdür, bu cavabsız ötürmüşür. Azərbaycan tərəfi verdiyi hər bir şəhidə görə, bir neçə erməni əsgərini cəhənnəmə vasilə edir. Bu gün ordumuzun ən yüksək səviyyə

"Paşinyan çətin ki əvvəlki nüfuzunu bərpa edə bilsin"



"Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyan get-gedə əvvəlki baş nazir Serj Sarkisyanın siyasi gedişlərini təkrarlamağa başlayır.

Paşinyan xalqın sosial protesti nəticəsində hakimiyyətə gəldi. Amma ötən bir il ərzində o vədlərin heç birini yerinə yetirə bilmir. Beləki Ermənistanda iş yerləri artmır, maaşlar qalxmır, insanlar təhlükəsizlik hiss etmirlər, Dağlıq Qarabağ məsələsinin həllində hər hansı bir irəliləyiş yeni Ermənistanın mövqeyinin möhkəmlənməsi yoxdur. Yeni bu baxımdan Paşinyan da Sarkisyanın atdığı addımları atır". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Paşinyan vaxtaşırı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə və cəbhə xəttində atəşkəs rejimini pozmaqla gündəmdə qaldığını sübut etməyə çalışır: "Dağlıq Qarabadaq Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi Elşən Xəlilovun şəhid edilməsi onu göstərir ki, Paşinyan bu gün öz hakimiyyətini möhkəmləndirməkdən ötrü bu cür provokasiyalara əl atır. Əlbəttə ki, Azərbaycanın səbri tükənməz deyil və bu cür hərəkətlərin cavabını Ermənistan mütləq alacaqdır. Ancaq bir tərəfdən bu addımları atmaq, digər tərəfdən isə sülhə hazır olduğunu bəyan etmək bir-birinə ziddiyyət təşkil edir. Eyni zamanda bu cür hərəkətlərin danışıqlar prosesi ərəfəsində və ATƏT-in Minsk qrupunun regiona səfəri zamanı etmək onu göstərir ki, Paşinyan artıq əvvəlki sosial problemləri həll edəcək "qəhrəman" imicini kirlətdi. Rey sorğuları isə göstərir ki, Paşinyan reytingini günü-gündən itirir. Bu zaman o müharibə çağırışları etməyə və ən əsası cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışır. Ancaq bununla o Ermənistanın özünə zərbə vurduğunun fərqi yoxdur.

Ermənistanda keçirilən digər rey sorğusuna görə, bu gün Dağlıq Qarabağ məsələsinə Ermənistanın bir nörməli məsələsi hesab edilənlərin sayı cəmi 25 faizdir. Yeni əhəlini sosial problemlər, iş yerləri, gələcəyə inam daha çox maraqlandırır, nəinki Dağlıq Qarabağ məsələsi. Bu cür ucuz priomlarla Paşinyan çətin ki əvvəlki nüfuzunu bərpa edə bilsin".

Ceyhun Rasimoğlu

"Azərbaycanı AXC-Müsavətın miras qoyduğu problemlərdən Ulu Öndər qurtardı"



"Müstəqilliyin ilk illəri Azərbaycan üçün ən xaotik və qarşıdurmanın pik həddə olduğu bir dövr kimi yadda qalıb. Həmin günlərin

iştirakçısı kimi deyə bilərəm ki, Azərbaycan parçalanma vəziyyətində idi. Ölkəmizi bir neçə istiqamətdə, hətta federalizmə bölmək istiqamətində istər xarici xüsusi xidmət orqanları, istərsə də daxildən olan olan bəzi qüvvələr addımlar atmağa çalışırdılar. Azərbaycan yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə gəlişi ilə xaosdan, böyük bəlalardan xilas oldu". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib. 1990-cı illərin əvvəllərinin ölkəmiz üçün ən acınacaqlı dövr olduğunu xatırladan siyasi şərhçi bildirib ki, həmin dövrdə AXC-Müsavət cütülyü hakimiyyətinin ölkəmiz üçün yaratdığı digər problemlərlə yanaşı, ən acınacaqlı məsələlərdən də biri onların kadr problemləri idi: "Ordu formalaşmamışdı, müəyyən siyasi qüvvələrin patronajı altında hərəkət edən silahlı birləşmələr mövcud idi. Təsəvvür edin ki, artıq vəziyyət o həddə çatmışdı ki, təmas xəttindən qoşunları çıxararaq öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Yeni müstəqillik qazanmış ölkəmiz belə çətin, çıxılmaz vəziyyətlə üz-üzə idi. Peşəkarlar işdən uzaqlaşdırılmışdı, kimlərsə siyasət damğaları vurulmuşdu. Məhz kadr potensialının olmaması da belə bir çətin problemlər yaratmışdı. Sadəcə olaraq peşəkarlıq deyil, siyasi əqidəsinə, siyasi məsləkəsinə görə insanları vəzifəyə cəlb etmişdilər".

A.Nağıyev ki, bütün bunlarla yanaşı Azərbaycan parçalanmışdı, bütövlükdə vəziyyətdə idi: "Mövcud problemləri həll etmək, büdcəni formalaşdırmaq, ordu quruculuğu ilə məşğul olmaq, sonradan neft müqavilələrini bağlayaraq ordan gələn gəliri Azərbaycanın müdafiəsi üçün orduya yönəltmək, eyni zamanda dövlətin təhlükəsizliyinə təhdidin qarşısını almaq böyük siyasi təcrübə tələb edirdi. Bu istiqamətdə mühüm addımlar yalnız Ulu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atıldı".

Siyasi şərhçi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün etdikləri onilliklər, əsrlər irəliyə hesablanmışdı: "Təsəvvür edin ki, heç kim inanmırdı ki, "Əsrin müqaviləsi" imzalana bilər, heç kim inanmırdı ki, Azərbaycan Ordusu bir gün dünyanın ən güclü orduları sırasında ola bilər. Ümummilli liderin siyasəti danılmazdır. Əsası Ulu öndər tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

yəli həm döyüş hazırlığı, həm də texnikası var".

Deputat söyləyib ki, amma Azərbaycanın hər bir şəhidinin əvəzi Ermənistandan 10-dəfələrlə artıq çıxılmalıdır: "Əgər düşmənin bu gün bizim torpaqlarımızda bizə atəş açırsaydı, əsgərimizi şəhid edərsə, o zaman biz niyə etməməliyik? Artıq 30 ilə yaxındır ki, işğalçı bizim torpaqlarımızdadır. Biz buna niyə dözməliyik? Hesab edirəm ki, Azərbaycan ordusu düşmənin təxribatına tək-tək erməni əsgərinin öldürülməsi ilə deyil, hərbi əməliyyatlara başlayaraq erməni ordusunu

darmadağın edib, torpaqlarımızdan çıxarmaqla cavab verməlidir. Bu, düşməne ən layiqli cavab olar".

E. Məmmədov qeyd edib ki, bu həm də beynəlxalq qurumlara, həmsədr dövlətlərə layiqli cavab olar: "Azərbaycan öz torpaqlarından atəşə tutulmasına nə qədər dözməlidir? Təbii ki bir gün Azərbaycan da təlimlərdən anti-terror əməliyyatına keçməlidir. Ölkəmizin sərhədləri bərpa olunmalıdır. Yalnız bu zaman düşməni etdiyi təxribatların onlar üçün nə qədər təhlükəli olduğunu başa düşəcəkdir".

Dahi şəxsiyyət və müdrik lider: Ulu Öndər Heydər Əliyevi anarkən...

Hər bir xalqın tarixində layiqli rəhbərin özünəməxsus rolu olur. Müstəqil dövlət qura bilən millətlər isə öz daxilindən lider-siyasətçi yetişdirir. Bunu bacarmayanlar gec və ya tez tarixin böyük xalqlarının səhnəsindən silinirlər. Azərbaycan xalqı çox müdrik xalqdır. Keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönməndə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və sonra ona nail oldu. Bununla müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Heydər Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlər göstərdi. Bütün dünya gördü ki, Azərbaycan yüksək iradə, inam, ağıl və sistemliliklə çətinliklərdən çıxıb, inkişafın zirvəsinə qalxır. Bu gün artıq Azərbaycan Cənubi Qafqazın lideri və geosiyasi dayağ nöqtəsidir. Bütün bu məqamlar işığında Ulu Öndərin dahiliyi, yüksək şəxsi keyfiyyətləri, liderliyi və müdrikliyi üzərində geniş dayanmağa ehtiyac görürük.

Çətin zamanlar: xalqın iradəsi ilə

Heydər Əliyev həyat və fəaliyyəti daim araşdırılmalı olan dahi şəxsiyyətlərdəndir. Ulu Öndərin irsi bütün zamanlarda dövlət quruculuğu yoluna işıq salan, özündə dərin konseptual məqamları əks etdirən mükəmməl sistemdir. Dünyada geosiyasi proseslərin sürətlənməsi ilə meydana çıxan riskləri aradan qaldırmaq, təhdidlərin öhdəsindən layiqincə gəlmək və müstəqil demokratik dövlət quruculuğunu daha da yüksəkliklərə qaldırmaq üçün mütləq Ümummilli Liderin irsinə müraciət etmək gərəkdir.

Əlbəttə, bir məqalədə bu dahi insanın siyasi irsinin bütün aspektlərini əhatə etmək mümkün deyildir. Yalnız bir sıra məqamların üzərində dayanaraq, müəyyən fikirlər ifadə etmək olar. Biz Heydər Əliyevin fəaliyyətinə onun malik olduğu dahilik, yüksək şəxsiyyətlilik və müdriklik aspektlərində nəzər salmaq istərdik. Bu keyfiyyətlər elmdə çoxdan öyrənilir. Onların fəlsəfi, psixoloji, sosial və digər aspektləri haqqında alimlərin fikirləri mövcuddur.

Ancaq Heydər Əliyev bir fenomenidir. Onun vurğulanan üç ali keyfiyyəti özündə birləşdirməsi və konkret fəaliyyətində onları nümayiş etdirə bilməsi ayrıca araşdırma tələb edir. Özü də bütün bunlar Azərbaycan dövlətçiliyi, siyasəti, iqtisadiyyatı, mənəvi-əxlaqi dəyərləri üçün çox çətin olan bir mərhələdə təzahür edib. Dünyada ikinci belə nümunə yoxdur. Buna əmin olmaq üçün ötən əsrin 90-cı illərinə qısa nəzər salaq.

Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə idi. Sosialist düşüncəsinin dağılması fonunda Qərbin siyasi dairələri özlərini mütləq qalib kimi hiss edərək, güclə də olsa dəyərlərini bütün dünyaya qəbul etməyə çalışırdılar. Xüsusilə müstəqilliyini əldə etmiş ölkələrə özlərindən tam asılı olan məkan olaraq yanaşırdılar. Həmin ölkələrin milli özünəməxsusluğu Qərb üçün bir köhnəlik əlaməti idi və buna görə də liberalizm, demokratiya, insan haqları, iqtisadi inteqrasiya, islahatlar, azad ticarət və digər bu kimi təmtəraqlı ibarətlərdən istifadə edərək, öz iradələrini qəbul etməyə aramsız cəhdlər göstərirdilər.

Onlara dünyaya açılan yeni bazarlardan daha çox faydalanmaq hərisliyi də xas idi. Bu zaman yerli xalqların və dövlətlərin maraqlarını nəzərə almaq istəmirdilər. Hər kəsi

özlərinə borclu sayırdılar. Etiraf etmək lazımdır ki, postsovet məkanının əksər dövlətləri bu yanlışlığa aldandı. Onlar liberalizm və demokratiya ifadələrindən istifadə edənlərin tələsinə düşdülər. Azərbaycan da 1993-cü ilin birinci yarısına qədər kənar təsirlərin altında idi.

Bunlardan əlavə, Azərbaycan üçün başqa çətinlik də yaranmışdı - havadarlarının böyük yardımı ilə Ermənistan silahlı quldur dəstələri Azərbaycan ərazisinə aramsız hücumlar edirdi. Nəticədə, ölkədə siyasi kaos yaranır, ərazilər işğal olunurdu. Azərbaycana o dövrdə rəhbərlik edənlər isə lazımı səviyyədə peşəkar olmadıqlarından vəziyyəti nizama sala bilmirdilər. Əksinə, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Bütün bunlar həm insanlarda psixoloji

bədbinlik yaradır, həm də dövlətçiliyin məhv olması təhlükəsini meydana gətirmişdi. Sosial-iqtisadi vəziyyət acınacaqlı idi. Ən pis olanı o idi ki, Azərbaycana rəhbərlik edənlər çıxış yolu tapa bilmirdilər. Hər tərəfdən ölkəyə təzyiqlər olunurdu. Getdikcə daha çox torpaqlarımız işğal altına düşürdü. Bu prosesin qarşısı alınmasa idi, Azərbaycan ölkə və dövlət olaraq çox acınacaqlı problemlərlə üzləşəcəkdi.

Azərbaycan üçün çox mürəkkəb olan bu mərhələdə tarixi təcrübə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini ortaya qoyurdu. Müdrik Azərbaycan xalqı bu tarixi zərurəti dərk etdi və Ulu Öndər ölkəyə rəhbərliyə başladı. Həmin məqamda Heydər

larda özünü göstərdi. Onların içərisində Ulu Öndərin güclü dövlət quruculuğu kursunu seçməsi ayrıca yer tutur. Məsələ ondan ibarətdir ki, keçən əsrin 90-cı illərinin əvvəllərində liberalist baxışlar daha çox dəbdə idi. Heydər Əliyev isə kimin nəyi dəb hesab etməsinə deyil, Azərbaycanın keçdiyi tarixi yola, dövlətçilik ənənəsinə, xalqın iradəsinə və mövcud reallığa baxaraq çoxlarından fərqli qərar qəbul etdi: öncə güclü dövlət yaratmaq lazımdır! Təcrübə sübut edir ki, bu, əslində, dahiyənə bir seçim idi. Demokratik cəmiyyət yalnız güclü dövlətin mövcud olduğu yerdə bərqərar ola bilər. Qanunun aliyyətinin təmin olunmadığı bir cəmiyyət demokratiya şəraitində yaşaya bilməz. Burada şəffaf

Əliyevin dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi.

Dahilik: yüksək zəka və strateji təfəkkür

Məlumdur ki, dahi insan yüksək zəkaya sahib olur. Hər bir insan şüura malikdir, məntiqi düşüncə bilən insanlarda təfəkkür vardır. Lakin, ancaq dahilər yüksək zəkaya sahibdirlər ki, onun da əlamətlərindən biri uzaqqörənlik, heç kəsin görə bilmədiyi məqamları görə bilmək qabiliyyəti ilə bağlıdır. Qısa desək, dahilik strateji təfəkkürə malik olmaqla sıx bağlıdır.

Heydər Əliyevin dahiliyi yuxarıda vurğulanan mərhələdə qəbul etdiyi bir çox qərar-

lıq, insan haqları, vətəndaşın sosial təminatı kimi vacib faktorlar inkişaf edə bilməz. Həmin səbəbdən, ilk növbədə, güclü dövlət yaratmaq gərəkdir.

Bunun üçün isə iqtisadiyyat güclü olmalıdır. Heydər Əliyevin siyasətində bu istiqamət konkret proqramlar şəklində sistemli olaraq yer alıb. Azərbaycanın neft siyasəti, enerji strategiyası həmin meyarlar üzərində formalaşdırılıb. Yeri gəlmişkən, onu mütləq qeyd edək ki, indi siyasi liderlərin milli təhlükəsizliyin təminatını enerji təhlükəsizliyi ilə bağlaması da məhz yuxarıda vurğulanan məqamdan qaynaqlanıb.

Heydər Əliyev öncədən dahiyənə surətdə bütün bunları görə bilməmişdi. Ulu Öndər siyasi iradə nümayiş etdirərək "Əsrin müqaviləsi"ni imzaladı, Bakı-Tbilisi-Ceyhan boru

Dahi şəxsiyyət və müdrik lider: Ulu Öndər Heydər Əliyevi anarkən...

xəttinin reallaşması prosesinə start verdi, böyük dövlətlərlə bərabər hüquqlu normal münasibətlər yarada bildi. Həmin dövr üçün çox mühüm olan əsas faktor isə Ümummilli Liderin daxili sabitliyə nail olması idi.

Bu məqamı dünyanın böyük dövlətlərinin hər biri açıq etiraf ediblər. Doğrudan da, daxili sabitliyin təmin olunmadığı bir cəmiyyətdə güclü dövlət qurmaq, qanunun aliliyini təmin etmək mümkün deyildir. Sabitliyin təmin olunması ilə Azərbaycan stabil inkişaf üçün real zəmin əldə etdi. Bütün istiqamətlərdə sürətli inkişaf üçün əsas yarandı. Bununla da Heydər Əliyevin 1993-cü ildə etdiyi dahiyənə seçim Azərbaycanı dövlət və xalq kimi labüd fəlakətdən xilas etdi və tarixi tərəqqi üçün geniş imkanlar açıldı.

Mükəmməl şəxsiyyət və xarizmatik lider: Azərbaycanın iftixarı

Heydər Əliyevin dövlət xadimi, ölkə rəhbəri kimi bu uğurunun kökündə isə yüksək şəxsiyyət olması faktorunu daşıyır. Heydər Əliyev şəxsiyyət kimi yüksək liderlik keyfiyyətlərinə malik idi. Hər bir şəxsiyyət lider olmur. Ancaq Heydər Əliyev dünya səviyyəsində xarizmatik lider idi. Ulu Öndər usta diplomatik addımları ilə ən güclü dövlətlərin başçılarına belə ram edə bilirdi. Bu cür faktlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə kifayət qədərdir. Həmin danışıqlarda ABŞ, Rusiya və Fransanın dövlət rəhbərləri, təcrübəli diplomatlar, nazirlər iştirak edirdilər və həmin insanlarla Heydər Əliyev gərgin mübarizə apararaq Azərbaycan dövlətinin maraqlarını təmin edirdi. Heydər Əliyevin ABŞ-in o dövrdəki vitse-prezidenti Albert Qora verdiyi usta və çox məntiqi cavabı diplomatıyaya tarixi naxışdır. A.Qor Azərbaycan Prezidentinə dünya ilə savaşımağa və Dağlıq Qarabağdan vaz keçməyə eyham etmişdi. Onda Heydər Əliyev "Siz Prezident Administrasiyasını təmsil edirsiniz, mən isə Azərbaycan xalqını, mən xalqımın mənafehinə uyğun olmayan sənədə imza ata bilmərəm" cavabını vermişdi. Yalnız bu cavabdan sonra sənədə düzəliş edilmişdi.

Rusiyanın keçmiş Prezidenti Boris Yeltsinlə də bir neçə dəfə analoji dialoqlar olmuş. Bütün bu misallarda Heydər Əliyevə yüksək saygı nümayiş etdirilməsi dünya liderlərinin onun şəxsiyyətinə, liderlik keyfiyyətinə böyük hörmətlə yanaşmasının nəticəsi idi. Sözlərin həqiqi mənasında Heydər Əliyevin şəxsiyyət kimi yüksək keyfiyyətləri mükəmməl şəkildə onun liderlik qabiliyyətində öz ifadəsini tapmışdı.

Elmdə şəxsiyyətin liderliyinin müəyyən aspektləri araşdırılıb. Bu bəhşdə şəxsiyyətin iradi və psixoloji özəllikləri ayrıca vurğulanır. Lakin onlarla yanaşı, analitik təkəkkür, çevik qərar qəbul etmək və dürüst olmaq kimi faktorlara da yüksək qiymət verilir. Heydər Əliyev lider kimi verdiyi vədlərin hər birinə dəqiq əməl edib. Onunla danışıqlar aparən hər bir siyasi lider bu özəlliyi ayrıca vurğulayır. Sözlərin bütövlüyü hər bir siyasi lider üçün çox önəmlidir, çünki bununla onun etibarlılığı səviyyəsi müəyyən edilir. Təbii ki, belə bir keyfiyyətə yalnız yüksək siyasi iradəsi olan insanlar malik olurlar. "Əsrin müqaviləsi"nin baş tutması, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması Heydər Əliyevin yüksək siyasi iradəsi hesabına mümkün ol-

du. Bu barədə Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl, Gürcüstan rəhbəri Eduard Şevardnadze və başqaları dəfələrlə fikir söyləyiblər.

Təbii ki, şəxsiyyətin kamilliyinin mühüm bir aspektini də müdriklik təşkil edir. Heydər Əliyev çox müdrik siyasətçi və lider idi. Platon müdrikliyi xeyirxahlıq və ədalətə əlaqələndirirdi. Heydər Əliyev hər iki keyfiyyətə yüksək səviyyədə malik idi. Ədalətli olmaq haqqındadır. Ulu Öndər daim ədalətli və xeyirxah olanı edirdi. Əlbəttə, bütövlükdə Azərbaycan xalqı müdrikdir. Lakin xalq müdrikliyindən siyasi müdrikliyə yüksəlmək xüsusi qabiliyyət və istedad tələb edir. Bu baxımdan Heydər Əliyev öz xalqının mənəvi, tarixi, əxlaqi dəyərlərinə böyük diqqətlə yanaşırdı. Hələ sovet dövründə Azərbaycan dilinin, adət-ənənələrinin, ədəbiyyatının, musiqisinin və tarixinin qorunmasında misilsiz xidmətlər göstərmişdi.

Ulu Öndər 1981-ci il iyunun 12-də Azərbaycan yazıçılarının VII qurultayında geniş nitq söyləmişdi. Orada Heydər Əliyev ifadə etmişdi: "Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir... Tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır". Fikrini inkişaf etdirərək Ulu Öndər "tarix tələbkar imtahançıdır" deməklə, milli mədəniyyət qarşısında böyük məsuliyyəti də öne çəkmişdi. Heydər Əliyev xalqın yaşamasında, inkişafında, özünü qorumasında xalq yaradıcılığının, ədəbiyyatın, mənəvi-əxlaqi dəyərlərin yerini və rolunu sözlərin həqiqi mənasında müdrikcəsinə ifadə etmişdi. Onun bu mövqeyi Azərbaycan tarixi, fəlsəfi, ədəbi-bədii fikrinə dərinlən bələd olması və müəffəklərimizin yaradıcılığını dəqiq bilməsi ilə şərtlənirdi. Yəni, faktiki olaraq Heydər Əliyev xalq müdrikliyini siyasi fəaliyyətə proyeksiya edə bilən nadir siyasətçi olaraq tariximizdə yer almaqdadır.

Xarici siyasət: müdrikliyin zirvələrindən biri

Ulu Öndər xarici siyasətdə də yüksək şəxsiyyət, xarizmatik lider və müdrik dövlət xadimi kimi özünü təsdiq edib. Heydər Əliyevin ABŞ, Avropa ölkələri, Rusiya, Türkiyə, İran, Çin və digər dövlətlərə etdiyi hər bir səfər münasibətlərdə yeni mərhələnin əsasını qoyurdu. Dünyanın bütün böyük dövlətləri ilə əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə keçməsinə Ulu Öndərin müstəsna xidmətləri böyük minnətdarlıqla xatırlanır.

Xarici siyasət kursunu suverenlik prinsipi əsasında mükəmməl qaydada aparən Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daim artması prosesinə şərait yaratdı. Bir zamanlar Azərbaycana yuxarıdan aşağı baxanlar Heydər Əliyevin səyi nəticəsində strateji tərəfdaşa çevrildilər. Ulu Öndər 1995-ci il oktyabrın 22-də Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi təntənəli iclasında Azərbaycanın xarici siyasətinin əsas məğzini dünyaya bəyan etmişdi.

Heydər Əliyev ifadə etmişdi: "Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirik ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik".

İndi dünyanın böyük dövlətləri də açıq etiraf edirlər ki, Azərbaycan Cənubi Qafqazda ən etibarlı tərəfdaşdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini prosesində özünəməxsus statusu olan dövlətə çevrilib. Hazırda Azərbaycan Cənubi Qafqazın geosiyasi dayaq nöqtəsi kimi qəbul edilir. Bu isə birbaşa olaraq Heydər Əliyevin uğurlu xarici siyasət kursu yaratması sayəsində mümkün olub.

Vurğulanan kontekstdə onu da qeyd etmək gərəkdir ki, Heydər Əliyevin Azərbaycan üçün etdiyi ən gözəl işlərdən biri çox layiqli siyasi varis yetişdirməsidir. Bu məsələ hazırda bütün dünya üçün aktual məsələlərdəndir. Layiqli siyasi varisliyin təmin edilməyi ölkələrdə indi sabitlik ya yoxdur, ya da çox zəifdir. Bunu qonşu ölkələrdə, Şərqi Avropada, Asiyada və başqa məkanlarda görə bilərik. Heydər Əliyev isə öz siyasi varisini dəqiq müəyyənləşdirdi, təcrübə də göstərdi ki, millət fədaisi qətiyyətlə yanılıb.

Prezident İlham Əliyevin son 15 ildə göstərdiyi fəaliyyət həmin tezisə doğruluğunu tam təsdiq edir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kursu həyata keçirir, zamanın tələbinə uyğun inkişaf etdirir. Keçən 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə böyüyüb. Qeyri-neft sektorunda artım 2,8, sənaye istehsalında 2,6, kənd təsərrüfatında isə 1,7 dəfə olub. Bu müddətdə ixracat 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 46 milyard dollara (2018) çatıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 250 milyard dollar təşkil edir. 2019-cu ilin ilk üç ayı ərzində sənaye istehsalı 4,4 faiz artıb. Qeyri-neft sektorunda bu göstərici 15,6 faiz təşkil edib. Üç ayda kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Bu müddətdə ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub.

Bütün bunları Baş Nazir Novruz Məmmədovun bütövlükdə Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşması kimi xarakterizə etməsi maraqlıdır. Bu baxımdan bütün istiqamətlərdə islahatların dərinləşməsi əlamətdardır.

Bir qədər əvvələ qayıtsaq, 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasını ayrıca vurğulamalıyıq. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində irəliləyiş böyük bir addım idi. Həmin dəhlizin uzunluğu 3500 kilometrdir. Ümumi dəyəri 40 milyard dollardan artıqdır. 2018-ci il iyunun 12-də isə TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyev 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Əsrin müqaviləsi"nin - "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" in müddətinin 2050-ci ilə qədər qüvvədə qalmasını təmin

edən müqaviləni imzaladı. Yeni şərtlərə görə, SOCAR-ın payı 11 faizdən 25 faizə qaldırılıb. Mənfəət neftinin 75 faizi Azərbaycana verəcək. Həmin saziş çərçivəsində 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir.

Bunlardan başqa, böyük geosiyasi, iqtisadi, ticari və tranzit əhəmiyyəti olan bir neçə layihə artıq reallaşdırılıb. Onlardan Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını, Abşeron Logistika Mərkəzini ayrıca vurğulamaq lazımdır. Bunlar Avrasiya məkanında Azərbaycanı əhəmiyyətli tranzit daşıyıcı mərkəzlərindən birinə çevirir. Əlbəttə, bütün bu uğurların kökündə Ulu Öndərin keçən əsrin 90-cı illərində formalaşdırdığı siyasi kurs dayanır.

Ulu Öndərin siyasi kursunun məzmunu və mahiyyətinə uyğun olaraq, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa xüsusi diqqət yetirir. 2016-cı il Aprel döyüşləri və Naxçıvanda keçirilən xüsusi əməliyyat sübut etdi ki, Azərbaycan güclü orduya malikdir və ordu ölkə rəhbərliyinin qarşısına qoyduğu vəzifələri yerinə yetirmək iqtidarındadır. Bununla yanaşı, Prezident İlham Əliyev münaqişənin danışıqlar yolu ilə ədalətli həllinə üstünlük verir. Bu istiqamətdə dövlət başçısı son dərəcə aydın və prinsipial mövqeyə nümayiş etdirir. Konkret olaraq, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna bilər.

Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağ nizamlanması üzrə danışıqların formatının dəyişdirilməsi üçün göstərdiyi cəhdin qarşısını da ölkə rəhbəri qətiyyətlə aldı. İndi münaqişənin həlli ilə bağlı müzakirələr ATƏT-in Minsk qrupunun həmsədrliyinin vasitəçiliyi ilə öncələr müəyyən edilmiş formatda davam edir.

Heydər Əliyevin siyasi kursunu inkişaf etdirən Prezident İlham Əliyevin fəallığı sayəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycan, eyni zamanda, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatında da uğurlu fəaliyyət göstərir. Ölkəmiz Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Beynəlxalq aləmdə nüfuzunu daim yüksəldən Azərbaycan "Qlobal Rəqabətlik Hesabatı"nda 35-ci yeri tutur. "Doing Business 2018" hesabatında isə inkişaf göstəricisinə görə 57-ci yerdədir. Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə 3 ən islahatçı ölkədən biridir.

Ulu Öndərin siyasətinin davamı olaraq Azərbaycan rəhbərinin əldə etdiyi digər nailiyyətləri də yada salmaq olar. Ancaq yuxarıda vurğulanan məqamlar da tam təsdiq edir ki, Heydər Əliyev həm mükəmməl dövlət quruculuğu kursu işləyib hazırlamış, həm də başlanan işləri böyük uğurla davam etdirən bilən layiqli siyasi varis yetişdirmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin keçmiş, indisi və gələcəyi arasında möhkəm əlaqə yarada biləcək irs qoyub gedib. Bu mənada Ulu Öndər böyük dahi, mükəmməl şəxsiyyət-lider və əvəzsiz müdrikdir!

11 iyun 2019-cu il

Cox qısa bir müddətdə özünü beynəlxalq səviyyəli idman yarışlarının mərkəzi kimi təsdiq etməyi bacaran Bakı idman azarkeşlərinə və turistlərə unudulmaz və maraqlı anlar bəxş edən şəhərlər sırasına daxil ola bilib.

AZƏRTAC xəbər verir ki, bu fikir UEFA-nın rəsmi saytında yayımlanan "Gözəl Bakı" sərlovhəli məqalədə qeyd olunub. Məqalədə Bakının 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək 12 şəhərdən biri olduğu bildirilib, paytaxtın bu oyunlara tam hazır olduğu vurğulanıb.

Həmçinin yazıda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun "Avro-2020"nin dörd final oyununun keçirilməsi üçün assosiasiyanın planları, azarkeşləri Bakıda nələrin gözlədiyi barədə fikirləri də yer alıb.

"Biz Bakının gələcəkdə idman mərkəzinə çevrilməsi üçün strategiya hazırlamışıq və tədricən də bu məqsədə doğru irəliləyirik. Bakı idman mərkəzinə çevriləcək. "Avro-2020"nin oyunları futbolun inkişafına, daha çox insanın futbola cəlb olunmasına gətirib çıxaracaq. Futbol daim inkişaf edən idman növüdür. Son bir neçə ildə onun populyarlığı nəzərəcarpacaq dərəcədə yüksəlib. Əlbəttə, digər idman növləri də var ki, onlara da maraq artır. Amma futbol idman növləri içərisində ən populyarıdır. Bizim üçün həm ölkədə, həm də bütövlükdə regionlarda futbola olan marağın səviyyəsini qoruyub saxlamaq vacibdir. Bizim nailiyyətimiz o olacaq ki, gələcəkdə daha çox uşaq vaxtını kompüter arxasında deyil, mehız futbol oynayaraq keçirsin. Bu da ölkədə sağlam həyat tərzinin inkişafına və daha sağlam insanların böyüməsinə səbəb olacaq", - deyər Elxan Məmmədov məqalədə qeyd edib.

AFFA-nın baş katibi bildirib ki, Bakı özündə qədimliyi və müasirliyin harmoniya təşkil etdiyi müasir şəhərdir. Son illərdə Ba-

UEFA: Bakı özünü beynəlxalq səviyyəli idman yarışlarının mərkəzi kimi təsdiq etməyi bacarıb

Beautiful Baku
Saturday 8 June 2019

While a relative newcomer to the world of hosting international sporting events, Baku has quickly established itself as a popular host city with a lot to offer.

The Flame Towers of Baku
UEFA

Baku is getting ready to serve as one of the 12 host cities for EURO 2020. The general secretary of the Association of Football Federations of Azerbaijan (AFFA), Elxan Mammadov, describes the association's plans for the EURO, why Baku is a great destination for football fans, and the legacy that is being built.

"We built a strategy so that Baku would become a sporting hub in the future, and slowly we are getting there. Baku will become a sporting hub," he says, recognising the commitment shown by the association and local stakeholders, who are already driving to make the EURO a success in Baku.

So, what attracted the City of Winds - as Baku is known because of the sweeping gusts from the Caspian Sea - to becoming a EURO host? The city's pedigree in staging major events is growing, and shaping football in Azerbaijan for years to come is the AFFA's motivation.

kının çox sürətlə inkişaf etdiyini və modernləşdiyini deyər Elxan Məmmədov şəhərin xarici turistlər üçün çox maraqlı və cəlbedici olmasından da danışıb. "Şəhərin tarixi-memarlıq abidələri ilə zəngin olan hissəsi ilə yanaşı, həm də müasir məkanları da bura gələn insanların diqqətini özünə cəlb edir. Burada müxtəlif bədii sərgilərin, müasir görməli yerlərin mövcudluğu şəhərin görünüşünə xüsusi rəng qatır", - deyər o vurğulayıb.

Bakının müxtəlif beynəlxalq səviyyəli idman tədbirlərinin keçirildiyi idman mərkəzinə çevrildiyini söyləyən E.Məmmədov deyir: "Beləliklə də, turistlərin Bakıda olduqları müddətdə şəhərin bu üç əsas xüsusiyyətinə (tarixi-memarlıq abidələri ilə zənginliyinə, müasir attraksionların və sərgilərin, eləcə də müasir idman mərkəzlərinin olması) valeh olacaqlar. Bütün bu sadalanan obyektlər bir-birinə çox yaxın yerləşdiyindən onlara hətta piyada da çatmaq olur ki, bu da onları daha əlçatan və cəlbedici edir. 2020-ci ildə biz bütövlükdə Avropa çempionatının Bakıda və qonşu ölkələrdə bütöv futbol tarixini yazacağıq. Çünki, biz bütün regionda futbol azarkeşlərinə "Avro-2020"nin həyəcanını və xoş anlarını yaşatmaq istəyirik. Şəhərdə azarkeşlər və turistlər üçün müxtəlif diqqətçəkən tədbirlər keçiriləcək. Biz fənzonaların aktiv olma müddətinin uzadılmasını planlaşdırırıq və inanırıq ki, bu da insanların ora gəlib həzz almalarına, sonra işə gedib öz komandalarına azarkeşlik etmələrinə şərait yaradacaq".

Məqalənin sonunda AFFA-nın baş katibi futbol azarkeşlərinə 30 gün davam edəcək möhtəşəm "Avro-2020" oyunlarından və oyunlar ərəfəsində keçiriləcək maraqlı əyləncəli tədbirlərdən zövq almağa çağırıb.



Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştə satışı barədə ELAN

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 sayılı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 sayılı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e.gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 253 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 27.12.2016-cı il tarixli 23089 nömrəli, 06.01.2017-ci il tarixli 23126 nömrəli, 30.01.2017-ci il tarixli 23206 nömrəli və 31.01.2017-ci il tarixli 23210 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.

| Bina № | Binanın yerləşdiyi torpaq sahəsi (m²) | Binada mərtəbə sayı | Binaya giriş sayı | Mənzillərin otaqlarının sayı | Mənzillərin sayı | Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) | Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) | Baş podratçı / ünvanı | Tikinti-quraşdırma və təmir işlərinin başa çatma tarixi |
|--------|---------------------------------------|---------------------|-------------------|------------------------------|------------------|--|--|---|---|
| 6 | 687,45 | 9 | 2 | 1 | 2 | 33,10 | 40,52 | "Hünər-İnşaat" / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63 | 1 sentyabr 2018-ci il |
| 7 | 665,36 | 9 | 2 | 2 | 1 | 54,98 | 66,92 | | |
| 8 | 645,25 | 9 | 2 | 2 | 3 | 52,27-55,02 | 62,66-66,91 | | |
| 9 | 441,56 | 12 | 1 | 1 | 2 | 31,53-32,88 | 40,12 | "Hovers Group" MMC / Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhet küçəsi, ev 73 | 10 oktyabr 2018-ci il |
| | | | | 3 | 2 | 69,80-70,09 | 84,47 | | |
| | | | | 1 | 11 | 31,52-33,08 | 40,12 | | |
| 10 | 441,56 | 12 | 1 | 2 | 22 | 56,87-57,79 | 70,44 | "SMT İnşaat" MMC, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 | 1 aprel 2019-cu il |
| | | | | 3 | 22 | 68,86-70,46 | 84,47 | | |
| | | | | 1 | 8 | 33,10-33,37 | 40,52 | | |
| 11 | 665,32 | 9 | 2 | 2 | 48 | 50,16-55,14 | 60,10-66,91 | | |
| | | | | 3 | 8 | 69,47-69,73 | 84,47 | | |
| | | | | 1 | 12 | 31,50-33,01 | 40,12 | | |
| 12 | 441,56 | 12 | 1 | 2 | 24 | 56,85-57,87 | 70,44 | | |
| | | | | 3 | 24 | 69,80-70,46 | 84,47 | | |
| | | | | 1 | 8 | 33,10-33,37 | 40,52 | | |
| 13 | 665,32 | 9 | 2 | 2 | 48 | 50,16-55,14 | 60,10-66,91 | | |
| | | | | 3 | 8 | 69,47-69,73 | 84,47 | | |
| | | | | 1 | 12 | 31,50-33,01 | 40,12 | | |

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulduğuna görə mənzil əldə edən vətəndaş satış qiymətinə əlavə 10% endirim əldə edəcək. Mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

| Otaqların sayı | Mənzilin qiyməti (manat) | Əlavə endirim məbləği (manat) | Mənzilin öz vəsaiti hesabına ödəniş üsulu ilə (əlavə endirimdən sonra) satış qiyməti (manat) |
|----------------|--------------------------|-------------------------------|--|
| 1 | 29 925 | 2 993 | 26 932 |
| 2 | 47 652 | 4 765 | 42 887 |
| 3 | 65 417 | 6 542 | 58 875 |

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet sahifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, təbiiq edilən güzəştlər və əlavə endirimlər haqqında məlumatla tanış olmaq mümkündür.

Güzəştli mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştə əldə etmək üçün ərizənin təqdim olunması, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet sahifələrində və ya müvafiq "ASAN xidmət" mərkəzlərinə (1, 3, 5 sayılı və Sumqayıt), habelə "108" çağrı mərkəzinə müraciət edərək tanış olmaq mümkündür.

Qeyd: "Güzəştli mənzil" sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana sahifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış ola bilərlər.

Azərbaycan - YUNESKO əməkdaşlığı davamlıdır

*Azərbaycan YUNESKO-nun
Hökumətlərarası Komitəsinə 4 illik üzv seçilib*

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO ilə Azərbaycan arasında əlaqələr daha da genişlənir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu təşkilata üzv qəbul olunmuşdur. Qeyd edək ki, Sovet İttifaqı dövründə Azərbaycanın YUNESKO ilə əlaqələri mövcud idi. Bu münasibətlərin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur.



Ulu Öndər Heydər Əliyev YUNESKO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. 1983-cü ildə Bakıda təşkil edilmiş "Şərq xalça sənəti" I Beynəlxalq Simpoziumu zamanı Heydər Əliyev YUNESKO-nun Baş Direktorunun xüsusi məsləhətçisi Fəderiko Mayorla görüşmüş və bu dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın YUNESKO ilə münasibətlərinə öz müsbət təsirini göstərmiş və beləliklə, Azərbaycanın təşkilatdakı uğurlarının təməli qoyulmuşdur. YUNESKO-nun Parisdəki baş qərargahında "Azərbaycan xalçaları", "Azərbaycan əlyazmaları", Londonda isə YUNESKO-nun himayəsi altında "Bakının memarlığı" sərgiləri keçirilmişdir.

Müstəqil Azərbaycan YUNESKO-ya üzv qəbul edildikdən sonra bu əlaqələr daha da genişləndi. Bu əlaqələrin təzahürü olaraq, Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib. Belə ki, Parisdə UNESCO-nun baş qərargahında keçirilən "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasının sonuncu günündə 2019-2023-cü illər üçün "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçirilib. Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 illik üzv seçilib.

AZƏRBAYCANIN MADDİ İRS NÜMUNƏLƏRİ YUNESKO-NUN ÜMUMDÜNYA İRS SİYAHISINA DAXİL EDİLİB

Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttinə Azərbaycan mədəniyyətinin dünyaya tanıtılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. O, Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə, YUNESKO tərəfindən 2004-cü ilin sentyabr ayında YUNESKO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür. Hazırda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda, beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq, sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi irsin qorunub-saxlanması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açıl-

ması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. Mehriban xanım Əliyevanın səyləri nəticəsində, Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer almaqdadır.

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin, Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə, Mehriban xanım Əliyeva 2008-ci ildə keçmiş Baş Direktor Koçira Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə Baş Direktor İrina Bokova tərəfindən Qızıl Mottart medalı ilə təltif edilmişdir.

YUNESKO Baş Qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir. Bununla yanaşı, Heydər Əliyev Fondu və YUNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də qeyd olunmalıdır. Heydər Əliyev Fondunda "BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair" Saziş, "Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi" və s. imzalanmışdır.

Azərbaycanın maddi irs nümunələri də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" və s. Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda, Azərbaycanın bir neçə qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Repräsentativ Siyahısına daxil olunub. "Azərbaycan Muğamı", "Azərbaycan Aşiq Sənəti", "Novruz", "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti", "Tar və Onun İfaçılıq Sənəti", "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti" və s. YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Repräsentativ Siyahısına daxil edilmişdir.

Bir çox tədbirlər Orxon-Yenisey abidələrinin oxunmasının 100 illik yubileyi, Məhəməd Füzulinin anadan olmasının 500 illik yubileyi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi, Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi, Mirzə Kəzimbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi, Lətif Kərimovun 100 illik yubileyi, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının 100 illik yubileyi, Mir Cəlal Paşayevin 100 illik yubileyi, Nəsiminin ölümünün 600-cü ildönümü və s. YUNESKO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan - YUNESKO əlaqələrinin yüksələn bir xətlə inkişafda olduğunu göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

Parisdə UNESCO-nun baş qərargahında keçirilən "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında ölkəmiz mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyanın sonuncu günündə 2019-2023-cü illər üçün "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçirilib.

Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 illik üzv seçilib. Qeyd edək ki, Azərbaycandan əlavə Komitəyə Avstriya, Danimarka, Braziliya, Ekvador, Sent Vinsent və Qrenadin, Monqolustan, Burkina Faso, Efiopiya, Seneqal, Qəter və Ermənistan da seçilib. 24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabət xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.



Pakistannın nüfuzlu KİV-lərində Azərbaycan haqqında məqalə yayılıb

Pakistanın "The News International" qəzetində və internet saytında, eləcə də "Diplomatic News Agency" agentliyində və digər informasiya mənbələrində Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadənin "Diplomatik məqsədlər" sərəlvhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki,

Diplomatic aspirations by Ali Alizada
DINA News | June 9, 2019

On May 20, 2018 the first parliamentary democracy in the Muslim East – the Azerbaijan Democratic Republic – was founded, and July 26, 1918 was the day of the decree of the Azerbaijan Democratic Republic that created Azerbaijan's foreign ministry and laid the foundations for its diplomatic service.

Despite facing grave internal and external challenges arising from the collapse of the empire, the Azerbaijan Democratic Republic succeeded in setting effective state institutions, upholding the rights of its citizens and gaining the trust of the international community. As a result of the declaration of independence, establishment of friendly relations with all nations, especially neighboring nations and states, was determined as one of the foreign policy priorities of the republic. With better skills and determination, Azerbaijan gradually gained sympathy, support and recognition within the region and

Advertisement

Latest News

Hundreds of thousands march in Hong Kong to protest China extradition bill

Pak Australia ties getting stronger with each passing

COMMENT 7

THE NEWS

ON SUNDAY

Peace overtures

Exports vs revenue

Choosing life

Diplomatic aspirations

TAX RETURN

FBR ANNOUNCES THREE SCHEMES TO BRING MILLIONS OF RETAILERS INTO TAX NET

The process

Sheqat Ahmad Memon

The Supreme Court has held that the SAC is not a court but a single constitutional forum openable to a Domestic Disputes Tribunal whose proceedings are administrative in nature.

məqalədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 1919-cu il iyulun 9-da Azərbaycanın ilk Xarici İşlər Nazirliyinin təsis olunmasından, müasir Azərbaycanın Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etdikdən sonra çətinliklərdən, sınaqlardan şəərəflə keçməsindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzə qalmasına baxmayaraq, qısa zamanda çoxlu uğurlar əldə etməsindən bəhs olunur.

Məqalədə bütün xalqlar və dövlətlər ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasının Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət prioritetlərindən biri kimi müəyyən edildiyi, aparılan çox çətin, lakin uğurlu siyasət nəticəsində respublikanın de-fakto dünya dövlətləri tərəfindən tanındığı və Paris Sülh Konfransının Ali Şurasına dəvət aldığı, həmin dövrdə Cümhuriyyətin xaricdə 16 diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi vurğulanır.

Yazıda ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və xidmətləri nəticəsində müstəqilliyimizin qorunub saxlandığı, bu böyük siyasətinin müəyyən etdiyi müdrik daxili və xarici siyasətlə başlanan dövlət quruculuğu prosesinin Azərbaycana böyük uğurlar gətirdiyi, cəbhədə atəşkəse nail olunduğu, beynəlxalq təşkilatların müvafiq qətnamələr qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bildirilir.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil, demokratik Azərbaycanın sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə artan nüfuzu ilə Cümhuriyyətin arzu və ideyalarını reallığa çevirdiyi faktlarla diqqətə çatdırılır.

Səfir Azərbaycanın Pakistanla əlaqələrindən də bəhs edir. O, Pakistanla əlaqələrin daha da inkişafının Azərbaycanın xarici siyasət prioritetlərindən birini təşkil etdiyini, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyən qardaş, dost ölkə və strateji tərəfdaş olduğunu vurğulayır.

Yazıda Azərbaycanın hazırda 70-dən çox xarici ölkədə diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə rolunun hər il daha da artdığı vurğulanır. Qeyd edək ki, yüz minlərlə internet izləyicisi ilə yanaşı, "The News International" qəzeti Pakistanın ən çox oxunan, ölkənin 4 böyük şəhərində, eləcə də Londonda gündəlik təxminən 140 min tirajla yayılan ingilisdillil qəzetlərinəndir. "Diplomatic News Agency" informasiya agentliyi isə çoxsaylı yerli oxucularla yanaşı, Pakistanda fəaliyyət göstərən diplomatik korpusun da izlədiyi informasiya agentliklərindəndir.

11 iyun 2019-cu il

Paşinyan "Adekvad" hərəkatına qarşı sərt tədbirlər gördürür

Hərəkət təmsilçiləri: "Baş nazir "qara geyimli şəxslərə" hədə yağdırıb ki, bu da "Adekvad"ın bir müddət əvvəl qara futbolkalardakı yürüşü ilə bağlı verilən siqnaldır"

"Hücum edən şəxs Ermənistandakı hakimiyyət dəyişikliyinə sonra amnistiyaya düşən residivistdir və aylardır ki, bənzər hadisələr törədir. Bu barədə "Novosti-Armeniya" saytı "Adekvad" ictimai təşkilatının yaradılması üzrə təşəbbüs qrupunun koordinatoru Lilit Tumanyan istinadən yazır. Belə ki, Tumanyanın keçirilən mətbuat konfransındakı sözlərinə görə, "Adekvad" təşkilatının üzvü Azat Adamyana qarşı baş vermiş hücumu inkar edən Ermənistan polisi bu vasitə ilə sübut edir ki, ölkə hakimiyyəti fərqli düşüncəyə insanlara təzyiq göstərir.

Lilit Tumanyan: "Residivist, Adamyanın evinə gedərək, onu və ailəsini küçəyə çıxararaq, odlu silahla təhdid edib və söyüb"

Qeyd edək ki, bir sıra KİV-lər Qarınidə müxalifətyönlü "Adekvad" ictimai təşkilatının üzvü Azat Adamyana qarşı hücum olsa da, erməni polisi hücum faktını inkar edib və məlumat yayıb ki, dərhal Adamyana əlaqə saxlanılıb və o da, öz növbəsində, ona qarşı heç bir hücumun olmadığını deyib. Lakin qurumun təmsilçiləri fərqli fikirdədirlər.

"Polisin bəyanatı həqiqəti əks etdirmir. Səhər saat 6-da nömrəsiz maşında olan bir vətəndaş idarə etdiyi avtomobili məqsədlə şəkildə Adamyanın heyətdə saxladığı maşına çırpıb və ona maddi ziyan vurub. Bundan sonra o, Adamyanın evinə gedərək, ictimai sakitliyi pozub, onu və ailəsini küçəyə



çıxararaq, təhdid edib. Bununla yanaşı, həmin şəxs Adamyanı söyərək, əlindəki odlu silahla onu hədələyib. İncident yerli sakinlərin müdaxilə etməsi ilə aradan qaldırılıb. Hazırkı zamanda yalnız maddi cəhətdən ziyan vurulub" deyərək Tumanyan bəyan edib.

Onun sözlərinə görə, hücum edən şəxs residivistdir və Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra azadlığa buraxılıb. O cümlədən, həmin şəxs bir neçə dəfə müvafiq hərəkatlara yol verib.

"Baş verənlər hakimiyyətin təxribatıdır"

Bundan əlavə, Tumanyan əlavə edib ki, hücum edən keçmiş məhbus iddia edib ki, Adamyana Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfindən pulla alınmış.

"Bütün bu faktlar, belə nəticəyə gəlməyə zəmin yaradır ki, baş verənlər hakimiyyətin təxribatıdır. Mövcud ictimai hərəkatı boğmaq üçün müxtəlif vasitələrdən istifadə edilir və manipulyasiyalarla ona qarşı neqativ don geyindirilir. Hazırkı hakimiyyət, faktiki olaraq, müxalifətin varlığını istəmir və kimlər hakimiyyətin fikirləri ilə bölüşmürsə, onlara qarşı böhtanlar atılır, Adamyana kimi şəxslər satqın, ya da

pula satılmışlar adlandırılırlar" deyərək Lilit Tumanyan jurnalistlərə bildirib.

Artur Danielyan: "Bizim aktivistlər heç bir əsas olmadan polisə aparılır, saxlanılır və onlar üçün qorxu atmosferi yaşadırlar"

Bu arada, "Adekvad" ictimai təşkilatının təsisçisi, bloqer Artur Danielyan bəyan edib ki, Adamyanın evinə edilmiş hücum, o cümlədən, polis tərəfindən "Adekvad"ın 11 fəalının saxlanması sübut edir ki, hərəkatın yolunun kəsilməsinə qarşı fəaliyyətə başlanılıb.

Danielyan əlavə edib ki, mövcud təxribatlar barədə onlara çoxdan xəbərdarlıqlar edilib: "Hərəkatımıza qarşı növbəti hücum da bunu təsdiq edir. Bizim aktivistlər heç bir əsas olmadan polisə aparılır, saxlanılır, onlar üçün qorxu atmosferi yaşadırlar. Bütün bunlar aşkar manipulyasiyalardır".

"Adekvad"ın təsisçisi qeyd edib ki, o, qarşıda digər müxalifət fikirləri təşkilatlarına qarşı da bənzər addımların atılacağını istisna etmir və baş verənlərə qarşı kəskin qiymət verməyin zamanı çatıb. Həmçinin, adıçəkilən hərəkatın siyasi partiyaya çevrilməsi get-gedə daha da aktuallaşmağa başlayıb.

Bundan öncə, "Adekvad" müxalifət hərəkatı bəyanat yaymışdı ki, 9 iyuna keçən gecə təşkilatın 11 fəali polis tərəfindən saxlanılıb. Məlumatda bildirilib ki, bu günlərdə baş nazir "qara geyimli şəxslərə" hədə yağdırıb ki, bu da "Adekvad"ın, bir müddət əvvəl, qara futbolkalardakı yürüşü ilə bağlı verilən siqnaldır. Ona görə də, hərəkat fəallarına qarşı hakimiyyət tərəfindən sərt təhdidlərə başlanılıb.

Rövşən NURƏDDİNOĞLU

"Turquie" portalı: Fransa məhkəməsinin qərarı yolunu azmış bəzi yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedentdir

Fransa ədliyyə orqanları bu ölkənin Arnulvil şəhəri və Azərbaycan Respublikasının 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şəhər inzibati bölgəsi arasında imzalanmış "dostluq xartiyası"nı qeyri-qanuni elan edib və onu ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu məsələyə Fransanın "Turquie" portalında dərc olunmuş məqalədə geniş diqqət ayrılıb.

Məqalədə deyilir: "Bu, Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən, yolunu azmış bəzi yerli seçkilə və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedentdir. Serji-Pontuaz inzibati məhkəməsi "Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir" və "Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır" arqumentlərini rəhbər tutaraq sözügedən xartiyayı ləğv edib.

Xatırlatmaq lazımdır ki, 1993-cü il dekabrın 20-də Fransa ilə Azərbaycan arasında imzalanmış "Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə"nin 2-ci maddəsində tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə söylərinin birləşdirəcəklərinə dair üzərlərinə öhdəliklər götürüblər.

Fransanın beynəlxalq öhdəliklərinə uyğun olaraq, ilk növbədə, vurğulamaq lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq edən, Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələr rəsmi Paris tərəfindən dəstəklənib.

Bundan başqa, suveren dövlətin milli birliyini və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan, eyni zamanda, qovma və ya etnik təmizləmə həyata keçirməklə bir araya sığmadığı yenidən təsdiqlənmiş "xalqların öz müqəddəratını təyinetmə hüququ"ndan istifadəyə icazə verməyən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək lazımdır.

Bununla yanaşı, işğal olunmuş ərazilərdən zorla qovulmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını tələb edən insan hüquqları prinsipi və beynəlxalq humanitar hüququn prinsiplərinə hörmət edilməli, onlar öz yurdlarına, evlərinə geri qaytarılmalı, kəndlər və şəhərlər ən qısa zamanda bərpa edilməlidir. Söhbət 1989-cu ildə əhəlinin təqribən 24 faizini təşkil edən 40 min azərbaycanlının Dağlıq Qarabağdan, həmçinin 1992-1993-cü illərdə işğal edilmiş Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan qovulmuş azərbaycanlılardan gedir.

Bu şərtlər altında seçkilə və ya yerli hakimiyyət orqanları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış və Fransa tərəfindən tanınmayan qeyri-qanuni separatçı qurum olan qondarma "Dağlıq Qarabağ Respublikası"nın təmsil edən yerli orqanlarla "dostluq xartiyaları"nın imzalanması Fransanın beynəlxalq fəaliyyətinin ardıcılığını ciddi şəkildə sarsıdır və xalqlar arasında qarşılıqlı anlaşmanın təməlini, o cümlədən beynəlxalq diplomatik münasibətlərin inkişafının harmoniyasını təhdid edir.

1997-ci ilin yanvarından bəri ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın öhdəlikləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinin tapılmasını təşviq edir və "qanunsuz xartiyaları"nı ləğvinə dair Fransa hökumətinin möhkəm mövqeyi təkcə Ermənistan və Azərbaycanda deyil, eləcə də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə təhdid olan və uzun müddət davam edən bu çıxılmaz vəziyyəti irəli apara bilər.

Münaqişənin ədalətli həlli yalnız region ölkələrinin deyil, Fransa da daxil olmaqla avropalı tərəfdaşların faydalanacağı Cənubi Qafqaz regionunun dayanıqlı inkişafı və geniş regional əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır.



"Energia.ro" portalı: SOCAR-ın Rumıniyadakı işçilərinin sayı 500-ü keçib

Rumıniya enerji bazarını təhlil edən nüfuzlu "Energia.ro" xəbər portalı SOCAR-ın Rumıniyadakı törəmə şirkəti "SOCAR Petroleum SA"nın fəaliyyəti barədə yazır. AZƏRTAC xəbər verir ki, məqalədə şirkətin Rumıniyada fəaliyyətini genişləndirdiyi, işçilərinin sayının 500 nəfəri keçdiyi bildirilir. Qeyd olunur ki, şirkət 8 il ərzində Rumıniyanın bir çox bölgələrində 42 yanacaq doldurma məntəqəsi (YDM) açılıb. Eyni zamanda, SOCAR-ın Rumıniyada yalnız YDM biznesi ilə yox, gələcəkdə təbii qazın nəqli istiqamətində əməkdaşlığa da hazır olduğu vurğulanıb.



Azərbaycanda boşananların sayı artıb

Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb. SİA-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhəlinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4 olub. Boşanmaların sayına gəldikdə, ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 nəfər boşanıb. Əhəlinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5 olub.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xasiyyətinin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağıldığını söyləyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.



RH MMC | Konsolidə edilmiş maliyyə hesabatları Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat

31 Dekabr 2018-ci il tarixə
(Azərbaycan manatı ilə)

| | Qeydlər | 31 Dekabr 2018 | 31 Dekabr 2017 |
|---|---------|------------------|------------------|
| Aktivlər | | | |
| Uzunmüddətli aktivlər | | | |
| Torpaq, tikili və avadanlıqlar | 11 | 4,693,396 | 4,668,808 |
| Qeyri-maddi aktivlərin dəyəri | 11 | 573 | 636 |
| Cəmi uzunmüddətli aktivlər | | 4,693,969 | 4,669,444 |
| Qısamüddətli aktivlər | | | |
| Ehtiyatlar | 12 | 1582 | 23,135 |
| Pul vəsaitləri və onların ekvivalentləri | 13 | 307,508 | 168,086 |
| Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları | 14 | 443,966 | 192,381 |
| Digər qısamüddətli debitor borcları | 14 | 11,634 | 223,579 |
| Əvəzləndirilən vergilər | 14 | 28,072 | 30,615 |
| Digər cari aktivlər | | 589 | - |
| Cəmi qısamüddətli aktivlər | | 793,351 | 637,796 |
| Cəmi aktivlər | | 5,487,320 | 5,307,240 |
| Öhdəliklər və kapital | | | |
| Öhdəliklər | | | |
| Qısamüddətli öhdəliklər | | | |
| Malsatan və podratçılara qısamüddətli kreditör borcları | 15 | 252,696 | 157,524 |
| Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər | 15 | - | 61,243 |
| Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları | | 3,770,664 | 162,056 |
| Digər qısamüddətli kreditör borcları | 15 | - | - |
| Cəmi qısamüddətli öhdəliklər | | 4,023,360 | 380,823 |
| Cəmi öhdəliklər | | 4,023,360 | 380,823 |
| Kapital | | | |
| Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | | 497,626 | 330,782 |
| Nizamnamə (nominal) kapitalı | 16 | 57,278 | 100 |
| Əlavə kapital ehtiyatı | | 909,056 | 2,448,680 |
| Cəmi kapital | | 1,463,960 | 2,779,562 |
| Nəzarət olunmayan iştirak payı | 17 | 181,620 | 2,146,855 |
| Yekun kapital | | 1,463,960 | 4,926,417 |
| Cəmi öhdəliklər və kapital | | 5,487,320 | 5,307,240 |

RH MMC | Konsolidə edilmiş maliyyə hesabatları

Konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu güzəlişlər:ər haqqında hesabat

31 dekabr 2018 ci il tarixində başa çatmış il üzrə
(Azərbaycan manatı ilə)

| | Qeydlər | 2018 | 2017 |
|--|---------|----------------|------------------|
| Gəlir | 18 | 4,571,702 | 2,032,457 |
| Maya dəyəri | 19 | 4,093,549 | (689,524) |
| Xalis gəlir | | 478,153 | 1,342,933 |
| Digər gəlirlər | 20 | 120,251 | 207,820 |
| Ümumi və inzibati xərclər | 21 | 4,041,903 | (1,237,031) |
| Marketing xərcləri | | - | - |
| Sosial xərclər | | 159,928 | (17,781) |
| Vergi xərcləri | | 51,646 | (50,780) |
| Digər xərclər | 22 | 545,530 | (94,201) |
| Maliyyə sanksiyaları və digər xərclər | | | |
| Mənfəət vergisindən əvvəlki gəlir | | 478,152 | 150,960 |
| Mənfəət vergisi xərci | 24 | 95,630 | (36,029) |
| İl üzrə xalis mənfəət | | 382,522 | 114,931 |
| Cəmi xalis mənfəətə aiddir: | | | |
| Qrupun təsisçilərinə | | 128,249 | 123,627 |
| Nəzarət olunmayan iştirak payına | 17 | 181,620 | 48,914 |

RH MMC | Konsolidə edilmiş maliyyə hesabatları

Konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 Dekabr 2018-ci il tarixində başa çatmış il üzrə
(Azərbaycan manatı ilə)

| | Qeydlər | 2018 | 2017 |
|--|---------|----------------|----------------|
| Davam edən əməliyyatlar üzrə vergidən əvvəl mənfəət/(zərər) | | 478,152 | 150,960 |
| Pul vəsaitlərinə vergidən əvvəl mənfəəti voxlamaq üçün düzəlişlər: | | | |
| Köhnəlmə xərcləri ayırmaları | 11 | 585,198 | 481,043 |
| Pul vəsaitlərinin qalığı | | - | 624 |
| Əsas vəsaitlərin silinməsinə gəlir | 11 | - | 4,579 |
| Məzənnə dəyişikliklərin təsiri | | | 18,771 |
| Kapital dəyişiklikləri: | | | |
| Ehtiyatlarda azalma/ (artma) | 12 | 1,582 | 23,135 |
| Alıcıların və sifarişçilərin qısamüddətli debitor borclarında azalma/ (artma) | 14 | 443,966 | 283,495 |
| Digər qısamüddətli debitor borclarında azalma/ (artma) | 14 | 12 | 193,651 |
| Digər cari aktivlərdə azalma/ (artma) | 14 | - | 136,815 |
| Malsatan və podratçılara qısamüddətli kreditör borclarında (azalma)/artma | 15 | 252,696 | 26,474 |
| Əvəzləndirilən vergilərdə azalma/ (artma) | 14 | - | 22,575 |
| Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərdə (azalma)/ artma | 15 | 28,072 | 21,309 |
| Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borclarında (azalma)/ artma | | 99,017 | 15,268 |
| Digər qısamüddətli kreditör borclarında (azalma)/ artma | 15 | - | 605 |
| İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti | | | |
| Əmlak, tikili və avadanlıqların alınması | 11 | 609,787 | 638,171 |
| Qeyri maddi aktivlərin alınması | 11 | - | - |
| Maliyyə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti | | | |
| Dividend ödənilməsi | | 213,329 | 106,692 |
| Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri | | 213,329 | 106,692 |
| İlin əvvəlinə olan pul vəsaitləri | | 168,086 | 92,061 |
| İlin sonuna pul vəsaitləri | | 307,508 | 168,086 |

Müstəqil Auditorun Rəyi

“RH” MMC-nin Rəhbərliyinə

Rəy

Biz “RH” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 Dekabr 2018-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti hesabatı, həmin tarixdə başa çatmış il üzrə gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Auditor Xələddin Əliyev
31 Mart 2019-cu il
Bakı, Azərbaycan Respublikası

“Forbist” MMC-nin direktoru
31 Mart 2019-cu il
Bakı, Azərbaycan Respublikası

11 iyun 2019-cu il

AXCP sədri Əli Kərimlinin hər il bu ərəfələrdə - Azərbaycan xalqının qürur və fərəhlə qeyd etdiyi 15 iyun - Milli Qurtuluş Günü'nü qeyd etdiyi vaxtlarda özünü çox sevdiyi klaviatura üzərinə yıxıb, "sübut etmə" cəhdlərinə baş vurma-sı heç vaxt arzuladığı nəticəsini verməyib. Verməyib ona görə ki, iddiaları yalandır və söylədiyi hər yalanın içində özünüifşalar mövcuddur. Əslində, manipulyasiyalar və siyasi oyunbazlıq üzərində irəli sürülən iddialarda, guya 1992-93-cü illərdəki nöqsanlar barədə də etiraf etdiyi-ni zorla ictimai rəyə sırımağa çalış-sın Kərimli, əslində, həmin nöqsan-lar arxasında törədilən ağır cinayət-ləri ört-basdır etməyə cəhd göstərir.

Ə.Kərimli avantürüst statusları ilə "aydan arı, sudan duru" olduğunu göstərməyə çalışır, bu vasitə ilə AXCP hakimiyyətinin nöqsanlarını həm öz, həm də AXCP-nin üzərindən kənara atmaqla, bir tərəfdən partiyasını 1992-93-cü illərdəki uğursuzluqlara ortaq olmaqdan xilas etməyə cəhd göstərsə, digər tərəfdən isə, keçmiş silahdaşlarına xəyanət etmiş olur. Misal üçün, İsa Qəmbər, Pənah Hüseynə və sairələrinə...

Digər tərəfdən, Qarabağ məsələsindən tutmuş daxili və xarici siyasətin, ölkə və cəmiyyət həyatının bütün sahələrində AXCP hakimiyyətinin guya 1 il ərzində ciddi nailiyyətlər əldə etdiyini iddia edən Ə.Kərimli, hətta "liderim" dediyi, əslində isə, nifrət etdiyi Əbülfəz Elçibəyə belə qara yaxmaqdan çəkinmir. Demə, Ə.Kərimliyə görə, əgər o, olmasa idi, heç AXCP-Müsavat hakimiyyətə olmaya da bilirdi və s...

Ümumiyyətlə, AXCP sədrinin statusları ilə tanış olan və 1992-93-cü illərdən bixəbər olan insana elə gələ bilər ki, həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Bu zaman sual yaranır ki, niyə AXCP hakimiyyəti cəmi 1 il iqtidarda qala bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı və s.? Niyə prezident ölkəni belə bir vəziyyətdə qoyub, postundan qaçdı?!

Ordu məhv olur, Qarabağ əldən verilməkdə, düşmən isə üzü Bakıya doğru planlar qurmaqda idi

AXCP sədri məlum statuslarında ordu quruculuğundan və cəbhədəki nailiyyətlərdən bəhs edir. Lakin məlumdur ki, həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün idi. Ölkədə ordu əvəzinə, çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Hər nüfuzlu şəxs bir batalyon saxlayırdı. Cəbhədəki uğursuzluqlar da öz yerində. Həmin dövrdə orduda vahid komandanlıqdan, silahlı qruplar arasında rabitədən isə söhbət belə gedə bilməzdi. Bunun da nəticəsi olaraq, erməni birləşmələrinin torpaqlarımızın işğalının qarşısını almaq mümkün olmurdu. Dağlıq Qarabağla yanaşı, Kəlbəcər kimi strateji əhəmiyyətli rayon AXCP hakimiyyətinin günahı ucbatından əldən verildi. Cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü acınacaqlı situasiyadan çıxarmaq əvəzinə, paytaxtda hakimiyyətdaxili mübarizə günü-gündən qızırdı. Bu mübarizəyə cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrin cəlb edilməsi isə işğalçı ordunun əl-qolunu açırdı. Nəticədə isə, AXCP hakimiyyətinin hərbi sahədəki "nailiyyətlər"i, ona getirib çıxardı ki, ermənilər ölkənin, ümumilikdə, 20% ərazisini işğal etdilər.

Hələ hakimiyyətə gəlmə ərəfəsində də AXCP-nin "fəaliyyəti" Dağlıq Qarabağ münacişəsində ağır nəticələrlə yadda qalmışdı. Belə ki, Mütəllibov hakimiyyətini devirmək uğrunda AXCP-nin mübarizəsi Xocalı şəhərini müdafiəsiz qoydu və məlum faciə baş

verdi. Hətta bununla bağlı stenoqramlar bu gün də arxivlərdə qalmaqdadır. Əbəs deyil ki, "Hakimiyyətə gələ bilməyimiz üçün qurbanlar verməliyik" ifadəsi o zamanın uğursuz brendinə çevrilmişdi. Ordu məhv olur, Qarabağ əldən verilməkdə, düşmən isə üzü Bakıya doğru planlar qurmaqda idi...

İqtisadi tənəzzülə, aclıq və səfalətə doğru...



Əli Kərimlinin sübuta yetməyən "sübutları"

Və ya AXCP-Müsavat cütliyyətinin xainlik tarixi - birillik iqtidarın məşum xatirələri

AXCP hakimiyyəti illərində ölkə iqtisadi sahədə də acınacaqlı vəziyyətlə üz-üzə qalmışdı. Hakimiyyət nümayəndələrinin məsuliyyətsiz bəyanatları ölkənin ənənəvi iqtisadi tərəfdaşları ilə münasibətlərinin korlanmasına səbəb olmuşdu. Məlumdur ki, Azərbaycanın 70 il ərzində əsas iqtisadi tərəfdaşları SSRİ respublikaları və başda da Rusiya olub. Lakin AXCP hakimiyyətə gəldiyi ilk gündən Rusiyaya qarşı qeyri-dost münasibəti nümayiş etdirdi. Bundan başqa, Orta Asiyanın bezi respublikaları ilə də münasibətlər korlandı. Bu isə Azərbaycan üçün acı nəticələrə səbəb oldu. Həmin dövrdə SSRİ-dən yenidən ayrılmış respublikalar iqtisadiyyatlarını xilas etmək üçün MDB-ni yaradarkən, Azərbaycan bundan imtina etdi. Halbuki tarix göstərdi ki, bu, ən ciddi səhvlərdən biri idi. Çünki yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan iqtisadiyyatı MDB ölkələrinin iqtisadiyyatı ilə uzun müddət qarşılıqlı asılılıq vəziyyətində olub. Bunun nəzərə alınmaması AXCP hakimiyyətinin ən böyük nöqsanlarından biri idi ki, bu da 1 il ərzində ölkə iqtisadiyyatının çökməsinə səbəb olmuşdu.

Bundan əlavə, İranla da siyasi sahədə münasibətlərin korlanması ölkə iqtisadiyyatına zərbə vurdu. Ölkədə baş alıb gedən hərə-mərcilik şəraitində iqtisadi islahatlar aparılmasından isə söhbət belə gedə bilməzdi. Əksinə, hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində, ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Ölkədə bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətçilik baş alıb gedirdi. Milyonlarla manat vəsaitləri belə mənim-sənilməmişdi. İş o yerə çatmışdı ki, Elçibəy öz məmurlarına üzünü tutub "rüşvəti alanda elə edin ki, kommunistlərin atasına rəhmət oxutdurmayın" demişdi.

Ə.Kərimli isə AXCP hakimiyyətini tərəflə-yərəkən unudur ki, 1992-93-cü illərdə ölkənin neft strategiyası ilə bağlı heç bir ciddi işlər görülməyib. İddiaları isə cəfəngiyyatdan başqa bir şey deyil. Çünki siyasi hərə-mərciliyin hökm sürdüyü, müharibənin davam etdiyi bir ölkəyə ciddi xarici şirkətlərin gəlməsi, uzunmüddətli kontraktlar bağlamağa meyl etməsi inandırıcı deyil. Əksinə, hətta qar-

daş Türkiyənin kiçik şirkətləri belə Azərbaycanı tələm-tələsik tərk edir, AXCP-Müsavat hakimiyyətinin girovuna çevrilməkdən yaxa qurtarmağa çalışırdılar!

Mətbuata və jurnalistlərə hücumlar, döyülmələr, qətlər, reketçiliklər...

Ölkənin daxili siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXCP demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Muxalif sözlər və tənqiddə dözümsüzlük nümayiş etdirdi. Ölkədə plüralizm boğulmağa başladı. Mətbuata və jurnalistlərə hücumlar, döyülmələr, qətlər və reketçiliklər baş alıb-gedirdi. Daha dəqiq desək, həmin dövrdə jurnalistlərin yüksək vəzifəli məmurlar tərəfindən döyülməsi, onların həbs edilməsi, muxalifet nümayəndələrinin işinə maneçilik törədilməsi, onla-

ri öncəsi özünü göstərmişdi. Belə ki, seçkilərdə Heydər Əliyevin iştirak edəcəyindən və onun səs çoxluğu ilə qalib gələ biləcəyindən qorxan AXCP hakimiyyəti namizədlərə qarşı, haqsız olaraq yaş senzi tətbiq etdi. Bu isə, bir daha AXCP-nin demokratik dəyərlərə zidd fəaliyyətinin, o cümlədən, saxtakarlığının bariz göstəricisi idi.

Bundan başqa, 1992-ci ildə keçirilmiş prezident seçkiləri ilə bağlı da cəmiyyətdə müəyyən fikirlər formalaşmış. Məsələn, həmin dövrdə prezidentliyə namizəd olmuş mərhum Nizami Süleymanov seçkilərin antidemokratik keçirildiyini bəyan edib: "1992-ci il prezident seçkilərində mənə cəmi iki dəfə televiziya çıxış etmək imkanı yaradıldı: bir dəfə tək, bir dəfə də teledebatda. O zaman heç bir mitinq-filana da icazə verilmirdi, odur ki, seçki və nəticələrdən mən çox narazı qaldım. Muxalifet bunu süngü ilə qarşılayır, amma mən onda səslərin böyük əksəriyyətini toplamışdım. Hesab edirəm ki,

rın təhqirlərə məruz qalmaları, qərgahlara-nın dağıdılması adi hala çevrilmişdi. Söz azadlığının boğulması müstəqil qəzetlərə edilən təzyiqlərdə özünü göstərirdi. Məsələn, "SƏS" qəzetinin redaksiyasına edilən basqın bunun bariz nümunəsidir. Həmçinin, jurnalist Zərdüşt Əlizadənin döyülməsi, millət vəkillərinə və ayrı-ayrı ziyallılara qarşı zorakılıqlar adi hala çevrilmişdi.

Demokratik dəyərlərə zidd fəaliyyət, yersiz bəhanələrdən doğan seçki saxtakarlığı

AXCP hakimiyyətinin antidemokratik addımlarından biri də, məhz prezident seçkilə-

ri seçkinin demokratiyaya aidiyyəti yox idi".

Yeri gəlmişkən, prezidentliyə namizədin bu fikirlərini cəmiyyətdə bölüşənlər də az deyil. Bütün bunlar, bir daha onu göstərir ki, 1 illik hakimiyyəti dövründə AXCP heç bir ciddi nailiyyəti ilə yadda qalmayıb. Əksinə, ölkədə bütün sferalarda geriləmə və tənəzzül prosesləri güclənib.

Beləliklə, Ə.Kərimli yekə-yekə iddiaları ilə xalqın başını aldatmaqdan başqa, yaxşı olardı ki, bu reallıqları etiraf etsin və "cüzi nöqsanları" ortaya atmaqla, manipulyasiyalara yol verməsin. Zətən, onun kim və nə olduğunu hər kəs çox gözəl bilir. O ki qala, AXCP-Müsavat iqtidarı zamanı hakimiyyətdə olub, sonradan tüpürərək, ziyanın yarısından geri dönənlər ola...

Rövşən NURƏDDİNOĞLU

Britaniya kraliçasının əri 98 yaşında!

İyunun 10-da Böyük Britaniya kraliçasının həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filippin 98 yaşına tamam olur. İngiltərə KİV-lərinin yazdığına görə, şahzadənin ad günü axşam saatlarında Londonda atəşfəşanlıqla qeyd ediləcək. Filippin özü isə bu günü evində - Sandringem sarayında keçirəcək.

Ötən istirahət günlərində Britaniya kraliçası II Elizabetin də öz rəsmi ad günü qeyd olunub. Rəsmi səlahiyyətlərindən imtina etmiş şahzadə Filippin həyat yoldaşının ad gününə qatılmayıb. Bu münasibətlə keçirilən ənənəvi paradda Britaniya kral ailəsinin digər üzvləri, həmçinin iyul ayında postunu tərk edəcək Baş nazir Tereza Mey iştirak ediblər. 1748-ci ildən etibarən Britaniya monarxlarının rəsmi ad günləri hava şəraitindən asılı olaraq iyun ayının birinci, ikinci və ya üçüncü şənbə günü keçirilir. Kraliçanın əsl ad günü isə aprel ayında baş tutub. Onun 93 yaşına tamam olub.

Gələn aydan Bakı-Batumi avtobus reysi açılacaq



İyuldan etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi avtobus reysi həyata keçiriləcək. AZƏRTAC BBAK-a istinadla xəbər verir ki, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriye yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 10:00-ə olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40 AZN təşkil edir. Bakı-Batumi reysinə biletlərinin satışı həm BBAK-ın kassalarından, həm də onlayn şəkildə həyata keçirilir. Biletləri "Qabaqcadan satış" kassaları və onlayn qaydada 10 gün öncədən 1 gün öncəyədək əldə etmək mümkündür. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

Psixi sağlamlıq hüququ insani hüquqların tərkib hissəsi kimi

Azərbaycan Respublikasının Konstitusiyası 3-cü maddədə insani, onun həyat və sağlamlığını, şərəf və ləyaqətini, toxunulmazlıq və təhlükəsizliyini ali sosial dəyər elan edərək, dövlətin üzərinə onun hüquq və qanunla qorunan maraqlarının tam və vaxtında reallaşmasını və səmərəli müdafiəsi öhdəliyini qoyub. Göstərilən ictimai dəyərlər sistemində insanın psixi sağlamlığı xüsusi yer tutur.

Psixi sağlamlıq hüququnu təyin etmək üçün, ilk növbədə, psixi sağlamlıq anlayışını müvafiq hüquq münasibətlərinin yarandığı şəxsi qeyri-əmlak rifahı kimi müəyyən etmək lazımdır. Mövcud tərifləri ətraflı təhlil etməyərək, hesab edirik ki, "psixi sağlamlıq" anlayışı altında insana, mühitə uyğunlaşmaq imkanı verən məqsəd dedikdə, keyfiyyət və funksional qabiliyyətlərin məcmusu kimi səciyyələnən orqanizmin psixi vəziyyəti başa düşülməlidir.

Psixi sağlamlıq hüququnu təhlil edərək, bildirik ki, bu gün Azərbaycan Respublikasında normativ aktlardan heç birində fiziki şəxsə belə bir hüququn verilməsi barədə müddəə yoxdur. Söhbət yalnız psixiatriya yardımını göstərilməsi hüququndan gedir. Belə ki, Azərbaycan Respublikası MM-in 284-cü maddəsinin 6-cı bəndində deyilir ki, "fiziki şəxsə psixiatriya yardımını göstərilməsi qanuna müvafiq olaraq həyata keçirilir". Öz növbəsində, bu sahədə ixtisaslaşmış sənəd olan "Psixiatriya yardımını haqqında" Azərbaycan Respublikası Qanunu da fiziki şəxslərdə yalnız psixiatriya yardımını hüququ olduğunu təsbit etmək yolu ilə gedir. Fikrimizcə, qanunvericiliyin təhlili, belə bir rəyə gəlməyə əsas verir ki, fiziki şəxslər təkə neqativ məzmunlu səlahiyyətlərə, başqa sözlə, digərlərindən onların hüquqlarını pozmadığı tələb etmək, onların şəxsi qeyri-əmlak rifahının pozulduğu hallarda, onlara kömək etmək hüququna malik deyillər.

Ona görə də, əminlik ki, qanunvericiliyə uyğun olaraq, söhbət psixiatriya yardımını hüququndan deyil, daha geniş subyektiv hüquqdan, neqativ səlahiyyətlərlə yanaşı, pozitiv səlahiyyətlər də daşıyan psixi sağlamlıq hüququndan getməlidir.

Rusiya mülki hüquq elmində məşhur olan professor M.Maleinanın söylədiyi şəxsi qeyri-əmlak hüququ sahibinin səlahiyyətlərinin triadası haqqında fikrini dəstəkləyərək, hesab edirik ki, insan sağlamlığının daha ümumi hüququnun bir fərqli növü

olan psixi sağlamlıq hüququ xoş yiyəlik və xoş istifadə səlahiyyətlərini ehtiva etməlidir.

Psixi sağlamlığa yiyəlik etmək səlahiyyətinin məzmunu, bizə elə gəlir ki, hər bir fiziki şəxsin bu və ya digər dərəcədə psixi sağlamlığa malik olduğunu bildirir. Bu zaman qanunverici tərəfindən Azərbaycan Respublikasının "Psixiatriya yardımını haqqında" Qanununun 3-cü maddəsində nəzərdə tutulan psixi sağlamlıq prezumpsiyasının daxil edilməsi mühümdür. Lakin bu maddənin mətnində deyilir ki, qanunverici hansısa dərəcədə göstərilən prezumpsiyanı dəqiq müəyyənləşdirməmişdir. Bu, hər şeydən əvvəl, hansısa müddəə, fakt və subyektin hüquqlarının mövcudluğu haqqında nəticənin digər müddəə, fakt və subyektin hüquqlarının sübutu əsasında başa düşülməli olan prezumpsiyanın ümum-nəzəri anlamı ilə əlaqədardır. Prezumpsiya qanunla nəzərdə tutulmuş şərtlər və qayda ilə tənzim edilə bilər. Lakin şəxsin psixi sağlamlığının olması faktını məgər kimsə tənzim edə bilərmi? Məgər hansısa şəxs psixi sağlamlığa malik olmaya bilərmi? Məgər şəxsə yüngül psixi pozğunluğun, məsələn, nevrozun olması onda psixi sağlamlığın olmadığını göstərir? Əlbəttə ki, yox! Axı psixi sağlamlıq daşıyıcının şəxsiyyətindən ayrılmaz olan şəxsi qeyri-əmlak rifahıdır. V.İ.Şamşurinin fikrincə, əgər fiziki şəxsin psixi pozğunluğu varsa, bu, o deməkdir ki, psixi sağlamlığın vəziyyəti dəyişir (bir qayda olaraq, aşağı enir), lakin o, qətiyyən yox olmur. Çünki əks halda, bu, fiziki şəxsin bioloji ölümü demək olardı. Ona görə də, psixi sağlamlıq prezumpsiyası haqqında danışmaqda, fiziki şəxsin psixi xəstəliklərinin olmaması prezumpsiyası haqqında danışmaq daha düzgündür.

Azərbaycan Respublikasının qanunvericiliyində "psixiatriya yardımını" anlayışı qanunla nəzərdə tutulmuş qaydada və əsasda şəxsin psixi sağlamlıq vəziyyətinin müayinəsinə, psixi pozğunluqların profilaktikası və diaqnostikasına, psixi pozğunluqlardan əziyyət çəkən şəxslərin müalicəsi, nəzarət, qulluq və tibbi-sosial reabilitasiyasına yönəlmiş xüsusi tədbirlər kompleksini əhatə edir. Psixiatriya yardımını qanunilik, humanistlik, insan və vətəndaş hüquqlarına riayət edilməsi, könüllülük, əlçatırılıq prinsipləri əsasında göstərilir və elmi biliklərin müasir səviyyəsinə, minimum sosial-hüquqi məhdudiyyətlərlə müalicə tədbirlərinin zəruriliyinə və kafliyinə uyğun gəlir. Lakin ukraynalı qanunvericinin mövqeyinə baxmayaraq, hesab edirik ki, "psixiatriya yardımını" və "psixiatriya

xidmətləri" məfhumları bir-birindən fərqləndirilməlidir.

Psixiatriya xidmətləri adı altında fəaliyyət dedikdə, psixiatriya yardımını göstərməklə bağlı olan mülkiyyətin bütün formalarında psixonevroloji, narkoloji və ya digər ixtisaslaşdırılmış müəssisə, mərkəz və şöbələrin bütün başqa səlahiyyətləri başa düşülür. Yeri gəlmişkən, bunlara, məsələn, alkoqol və narkotik asılılığın anonim müalicəsi, mülki işlərdə ambulator psixiatriya ekspertizalarının aparılması və s. aid edilə bilər. Bu bölgünün əhəmiyyəti, hər şeydən öncə, ondan ibarətdir ki, psixi pozğunluqdan əziyyət çəkən şəxslərə psixiatriya yardımını dövlət və kommunal səhiyyə müəssisələrində əvəzsiz göstərilir ("Psixiatriya yardımını haqqında" Azərbaycan Respublikasının Qanunu, 5-ci maddə). Lakin hər bir subyektiv hüququn gerçək imkan olması üçün qanunvericilik tərəfindən hüquqi təminat nəzərdə tutulmalıdır. Bu cür təminatları psixi cəhətdən sağlam şəxsləri psixi sağlamlıq hüququ ilə təmin edənlərə və psixi pozğunluqdan əziyyət çəkən şəxsləri psixi sağlamlıq hüququ ilə təmin edənlərə ayırmaq lazımdır.

Psixi pozğunluq məfhumunu Azərbaycan Respublikasında qüvvədə olan xəstəliklərin, zədələrin və ölümün səbəblərinin Beynəlxalq Statistik Təsnifatına (XBT-10) uyğun olaraq, qəbul edilmiş psixi fəaliyyətin pozğunluğu kimi başa düşmək lazımdır. Buraya, məsələn, yüngül depressiv epizod (F32.0), sosial fobiya (F40.1), adaptasiya pozğunluğu (F43.2) və s. aiddir. Öz növbəsində də, ağır psixi pozğunluq hansısa şəxsin ətraf gerçəkliyi, özünün psixi durumunu və davranışını adekvat dərk etmək qabiliyyətindən məhrum olduğu psixi fəaliyyət pozğunluğudur (ağrı çəşməsi, qavrayışın, düşüncənin, iradənin, emosiyaların, intellektin və ya yaddaşın pozulması).

Ona görə də, insanın təbii hüquqlarının təmin olunması məqsədilə konstitusiyada dövlətin hər bir vətəndaşın fiziki və psixi sağlamlığı qayğısına qalması barədə öhdəliyi təsbit olunmalıdır.

Hüquq elmi sosial təzahürlərin birtərəfli görüntüsünə və ictimai münasibətlərin məhdud anlamına tabedir. Bu, onunla bağlıdır ki, yüzilliklər ərzində hüquq elmi iddia etmişdir və indi də iddia edir ki, hüququn məzmunu və ya predmetini ictimai münasibətlər, başqa sözlə, insanlar arasında onların fəaliyyəti ilə bağlı olan münasibətlər təşkil edir. Bu zaman birbaşa göstərilirdi ki, söhbət, ümumiyyətlə, hüquqdan deyil, ancaq yazılı və pozitiv hüquqdan gedir.

"Təbii hüquq" doktrinasına



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDİF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

xas olan universal xarakterli anadangəlmə və dəyişilməz prinsiplər - təbiət təzahürləri də var, "pozitiv hüquq" doktrinasına xas olan, dövlətin müəyyənləşdirdiyi, insanın ənənəvi fəaliyyəti zamanı yaranan münasibətlərin inkişafından asılı olaraq, dəyişilən normalar da.

A.S.Mordovesin fikrincə, təbii-hüquq doktrinasının məqsədi dövlətin fərdin normal həyat fəaliyyəti üçün zəruri olan və doğulandan bəri, obyektiv olaraq, ona xas olan və ona görə də ayrılmaz, özgəninkiləşdirilməyən, dövlətdən asılı olmayan hüquqları ilə hesablaşmayaraq, insanın hüquq və azadlıqlarının həcmi öz istədiyi kimi müəyyənləşdirmək iddiasını məhdudlaşdırmaqdır. Bu hüquqlar insana anadangəlmə məxsus olsa da, "müdafiə olunma" onlara hüquqi forma, başqa sözlə, qanun forması verir. Ona görə də, bu hüquqlar dövlətə qarşı qoyula bilməz, dövlət öz üzərinə təkə onları müdafiə etmək və təmin etmək funksiyası deyil, həmçinin, onların qanunvericiliklə formula edilməsini götürməlidir. Təbii-hüquqi əsaslar üçün şəxsiyyət təməl daşı rolunu oynayır.

İnsan hüquqlarının xüsusiyyətlərinə, dövlət və şəxsiyyətin qarşılıqlı münasibətlərinə pozitiv yanaşma təbii-hüquqi doktrinaya qarşı durur. Bu yanaşmaya görə, insan hüquqları, onların həcmi və məzmunu insana mü-

nasibətdə paternalist funksiyalar həyata keçirərək, dövlət tərəfindən müəyyən edilir.

E.Sqreçç və V.Tambonenin qeyd etdikləri kimi, pozitivist yanaşmada şəxsiyyət öz-özlüyündə heç bir şeydir.

İnsanın ictimai fəaliyyətinə aid olan formal (pozitiv) hüquqa diqqət yetirən hüquqi təfəkkür başlıca dəyəri - biologiyayı itirmişdir. S.S.Likinin fikrincə, təbii qanunlar üzrə mövcud olan bu obyekt təbii hüququn bir hissəsi kimi, xüsusilə, intibah dövründə zaman keçdikcə insanın, cəmiyyətin və dövlətin həyatında mütləq mənə (mülkiyyət, hakimiyyət və din) kəsb edərək, yazılı hüququn digər obyektləri tərəfindən sıxışdırılmışdır.

D.A.Avdeyevin qeyd etdiyi kimi, qədim romalılar, məsələn, hesab edirdilər ki, "xalqın ruhu və müdriyyəti onun qanunlarında əks olunur". Bu gün qüvvədə olan hüquqi aktlar, o cümlədən də, sağlamlığın qorunması haqqında aktlar barədə bu sözləri deyə bilmərik. Hazırda normativ aktların qeyri-müəyyənliklər, qeyri-dəqiqliklər, bol-bol çağırış və mürciətlərlə dolu olmasını qeyd edən D.A.Avdeyevlə tam razılığa bilirik. Vətəndaşların müdafiəsində dövlət vasitələrinin zəifliyi və qeyri-kamilliyi də elə buradandır.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

İqtisadiyyat Nazirliyi "Bakcell"i mükafatlandırdı

Azərbaycanın ilk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provdayeri Bakcell şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb.

İyunun 4-də Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik

və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşdır" adlı konfransda Bakcell "Korporativ Sosial Məsuliyyət" nominasiyası üzrə mükafatlandırılıb. Mükafat İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən Bakcell şirkətinin rəhbərinə təqdim olunub.

Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti "Milli KSM Mükafatı 2018" mükafatının qalibi olub. ASK, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin təşkil etdiyi tədbirdə "Bakcell" in SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə birgə həyata keçirdiyi "Öz biznesinə başla və təkmilləşdir" layihəsi "Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi" nominasiyasında ən uğurlu KSM layihəsi elan edilib. Bakcell artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlarından biri olan "Bakcell Stars" proqramını həyata keçirir. "Bakcell Stars"ın əsas istiqamətlərindən biri xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş və az-təminatlı ailələrdən olan uşaq və gənclər üçün imkanlar yaratmaq, onların cəmiyyətə inteqrasiyasının dəstəklənmək, təhsil və iş imkanları ilə təmin etməkdir.

"Nar" tələbələrini karyera qurmalarına dəstək olmaqda davam edir



"Nar" tələbələrini öz ixtisasları üzrə

uğurlu karyera qurmalarına və peşəkar inkişafına kömək etmək məqsədilə növbəti karyera sərgisində iştirak edib. Mobil operator Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" da iştirak edib.

"Nar" tələbə, magistr, məzunlar, eyni zamanda əlilliyi olan şəxslər üçün satış, müştəri dəyərini idarəedilməsi və digər vakant vəzifələrə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. "Nar" təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

Gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-yə yaxın şirkət və qurum iştirak edib. Karyera sərgisinin keçirilməsində məqsəd, gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, iş imkanlarını genişləndirmək, iş təcrübəsi olmayan gənclər üçün karyera fərsəti yaratmaqdır. Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi "Nar"ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. "Nar"ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Vəliyeva Sevinc Anar qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

11 iyun

UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçirilib. SİA-nın verdiyi məlumata görə, "Park Inn Bakı" otelində təşkil olunan yarmarkada gənclər və idman nazirinin müavini İntiqam Babayev, UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov və şirkət rəhbərləri iştirak ediblər.

Gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-yə yaxın şirkət və qurum tələbə, magistr, məzunlar, eyni zamanda əlilliyi olan şəxslər üçün 300-dən çox vakant iş yeri və təcrübə proqramı təklif ediblər. Yarmarkada daha çox iqtisadiyyat, maliyyə, bank, o cümlədən qida, inşaat sektorundan da nümayəndələr təmsil olunublar.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, əmək yarmarkalarının əsas ideyası ondan ibarətdir ki, tələbələr və məzunlar özlərinə iş tapa bilsinlər. Yarmarkaların təşkilinin məşğulluğa müsbət təsir edən uğurlu layihə adlandırılan İ.Babayev şirkətlərinin və vakansiyaların sayının ildən-ilə artdığını qeyd edib. Əmək yarmarkaları vasitəsilə minlərlə gənclərin daimi iş yeri və mövsümi işlərlə təmin olunduğunu



diqqətə çatdırıb.

UNEC-in rektoru, professor Ədalət Muradov əmək yarmarkasının gənclərin öz ixtisaslarına uyğun olaraq iş tapmasında mühüm rol oynadığını bildirib: "Bizim tələbələrimiz öz istəklərinə və bacarıqlarına uyğun seçim etmək hüququ qazandıqlar. Bizim gözlədiyimiz məqsədlərdən biri də odur ki, vakansiya ilə gəlmiş şirkətlərin tələblərini, onların irəli sürdükleri peşə verdiş və bacarıqlarına dair istəklərini öyrənərək, tədris proqramına daxil edək. Əminəm ki, burda iştirak edən tələbələrin böyük qismi işlə təmin olunacaq və yaxud təcrübə qazanacaqlar".


Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom" şirkətinin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi "Azerbaijan Digital HUB" proqramı və proqram çərçivəsində həyata keçirilən Transxəzər magistralı layihəsi xarici mətbuatın diqqətindədir.

Transxəzər magistralı layihəsi ilə bağlı Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası sazişin imzalanması və hər iki dövlət tərəfindən təsdiqlənməsi barədə xəbər Çinin Hong Kong şəhərində fəalliyət göstərən və bu ölkənin global "Bir Kəmərlər Bir Yol Təşəbbüsü" layihəsi barədə xəbər, təhlil, müxtəlif baxış bucaqlarının təqdim olunduğu "Belt and Road News" portalında verilib. Məlumatda Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabelin çəkilməsini nəzərdə tutan dövlətlərarası sazişin Qazaxıstan hökuməti, daha öncə isə Azərbaycan Respublikası tərəfindən təsdiq edildiyi, layihənin Azərbaycan tərəfdən ölkənin ilk mobil operatoru "Bakcell" şirkətinin törəmə müəssisəsi olan "AzerTelecom" şirkəti, Qazaxıstan tərəfdən isə telekommunikasiya operatorları olan "Transtelecom" və "KazTransCom" şirkətləri tərəfindən icra edildiyi qeyd olunur. Bildirilir ki, layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması, Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir. Layihənin Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative" (BRI) layihəsinə də öz töhfəsini verəcəyi və Azərbaycanı "Belt and Road Initiative" (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevriləcəyi qeyd olunur.

"Digital HUB" proqramına hazırda Asiya regionunun böyük dövlətləri tərəfindən mühüm maraq vardır. Bu yaxınlarda Çinin paytaxtı Pekin şəhərində keçirilmiş "Bir Kəmərlər Bir Yol" 2-ci Beynəlxalq Forumu çərçivəsində "AzerTelecom" və Çinin telekommunikasiya nəhəngi "China Telecom" arasında bağlanmış Əməkdaşlıq barədə Memorandum da Çin şirkətlərinin bu layihəyə marağını göstərir.

Qeyd edək ki, "Digital HUB" proqramı özündə Azərbaycanın Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevrilməsi, ölkədə milli rəqəmsal ekosistemin, innovasiya mühitinin inkişafını nəzərdə tutur. Proqramın reallaşması ölkənin Milli IT və Milli Innovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmləşmənin sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinglərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavirləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**
Tiraj: 4600